

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 107 (5827) 15 iyun 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Müasir Azərbaycan: xaosdan sabitliyə!

Bu gün 15 İyun Milli Qurtuluş Günündən 26 il ötür



3

YAP-da Milli
Qurtuluş Günü
münasibətə tədbir
keçirilib



5

Bəhruz Quliyev:
"Ermenilər
Fransam itirdiklərini
etiraf edirlər"



14

İkram Kərimov üzərin-
də oynanılan "siyasi
məhbəs" tamaşası



15 iyun 2019-cu il

Azərbaycan xalqının Milli Qurtuluş Günü

Bu gün böyük tarixi gün kimi qeyd etdiyimiz 15 İyun Milli Qurtuluş Günündən 26 il ötür



Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdırından sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəllerində Azərbaycanda baş veren ictimai-siyasi hadisələr nəticəsində, ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətti, onun dünyaya integrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsərin Lideri olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasetinin məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyük lütfəni göstərə bildi.

Ümummilli Lider Heydər Əliyevin həkimiyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər son illərdə baş veren hadisələr, xalqı, bütövlükdə, uçuroma sürükleyən məqamlar - ister ölkə daxilində, isterse de xaricində onun sütunlarını zəiflətməye başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ile həkimiyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidiyi doğrultdu. Ulu Öndərin məqsədyönlü siyaseti ilə Azərbaycanın şanlı ve silinmez tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kenarda Azərbaycanın yürüdüyü siyaset müstəqil dövləti möhkəmlətdi və əbədiləşdirdi. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər və şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünkü Azərbaycan müstəqilliyini qazanmış olsa da, ölkədə xaos, anarxiya və özbaşınlıq baş alıb gedirdi. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı zamanda, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitde Yeni Azərbaycan Partiyası siyasi səhneyə gəldi. Bu, o zaman idi ki, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhranlı xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.

HÜQUQI, DEMOKRATİK, DÜNYƏVI DÖVLƏT QURUCULUĞU YOLU İLƏ İRƏLİLƏYƏN MÜSTƏQİL AZƏRBAYCANDA ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERƏN NORMATİV-HÜQUQI BAZA YARADILDI

1993-cü ilin oktyabr ayının 3-də YAP-in Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partyanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə ugramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmlidir ki, Ulu Öndər Heydər Əliyev de müdriyəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyati formalasdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasetinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addimlar atıldı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub-saxlanılması və inkişaf etdirilmesi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunu hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunu

əsaslarını qoyma. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritəti və həkimiyət bölgüsünü özünün gelecek inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində, qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixe yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentine keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyev, Böyük Şəxsiyyət olaraq, cəmiyyətin sivil inkişafını her bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalşması, insanların azad, sərbəst yaşaması və qanunun alılıyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Bugünkü mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də, beynəlxalq aləmdə ölkəmizə inamın və marağın artması Dağılıq Qarabağ münaqışesinin həlli prosesində Azərbaycanın diplomatik üstünlük əldə etməsi, məhz Heydər Əliyev siyasetinin tətənəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtəşəm Prezidentimiz İlham Əliyevin yürüdüyü siyaset

Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.

MÜSTƏQİL AZƏRBAYCANIN QAZANDIĞI MÖHTƏŞƏM NAILİYYƏT-LƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARININ TƏNTƏNƏSİDIR

Fəxarət hissə ilə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strateyi behərsini verir və bu strateyi sayəsində dövlətimizin üzrəngli bayraqı dünyanın en ali beynəlxalq qurumunun - BMT Tehlükəsizlik Şurasının üzvü kimi dalgalanır. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasetinə bərəsidi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın en uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbətə ki, bu uğura nail olunması üçün böyük işlər görüllüb və dövlətimiz böyük yollar keçib.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyaseti nəticəsində, Azərbaycan bütün istiqamətlərdə dinamik inkişafda olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ile beynəlxalq mərkəzə çevrilib. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyevin həkimiyətə qayıdışından sonra ölkədə dini, milli və etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığından tam bərəqərə olması naminə, ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxarət hissə keçirən Ulu Öndər Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla və böyük həssaslıqla qayğı gösterdi. Bunun nəticəsidir ki, müasir dövrümüzde ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərəsi münasibətlərdə dünya üçün örnek, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirir ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi və davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən alternativsiz uğurlu siyasetinə nəticəsidir ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə və müxtəlif idman yarışlarına ev sahibliyi edir.

Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının tətənəsi və milli tariximizin şanlı səhifələridir.

Nəzakət ƏLƏDDİNQIZI

YAP-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib



Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. SIA-nın verdiyi məlumata görə, tədbirdə YAP-in sədr müavini-icra katibi Əli Əhmədov, partiyanın üzvləri və icimaiyyət nümayəndləri iştirak ediblər.

Əli Əhmədov bildirib ki, 15 iyun Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biridir: "Ölkənin müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə bilavasitə elaqəlidir. 90-ci illərin əvvəllerində müstəqillik bərpa ediləndən sonra hansı ağır, keşməkeşli gün-

ləri yaşadıqlarımızı yaxşı bilirik. O zamankı hakimiyyətin böyük təhlükə mənbəyi olduğunu da unutma-mışıq".

YAP sədrinin müavini-icra katibi vurğulayıb ki, Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında idi, xoşagelmeyən proseslər hökm süründür: "Xaos, dərəbeylik adı hal almışdı. Bütün bunlar cəmiyyəti böyük bəla içərisinə salmışdı. Yalnız tarixi qayıdışdan sonra Azərbaycan yüksək bəlalar-dan xilas oldu, sabitlik, əmin-amanlıq yarandı ve Azərbaycan inkişaf dövrünü yaşayaraq bu günlərə çatıb".

YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, Azərbaycan xalqı faktiki olaraq 22 ildir bu bayramı qeyd edir: "Tarixdə her hansı bir hadise baş verirse, ona eyni gündə qiymət vermək olmur. Buna zamanla layiqli qiymət verilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq təşkilatlarda ciddi rol oynayır". Daha sonra tədbir bağlı qapılardan arxasında davam edib.

Ceyhun Rasimoğlu



Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Vaşinqtonda görüşəcəklər



Azərbaycan ve Ermənistən xarici işlər nazirlerinin görüşünün vaxtı açıqlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idaresində SİA-ya verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-de Vaşinqton şəhərində keçiriləcək. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəciliyi ilə keçiriləcək.

Azərbaycan XİN: "Ermənistən bəyanatına uyğun davranış malıdır"



"Ermənistən Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında qeyd edilən "sülhə əlverişli mühitin yaradılması" üçün bu bəyanata uyğun davranış lazmıdır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idaresinin Trend-e şərhində deyilir. XİN-in şərhində qeyd edilir: "Təəccübüldür, Ermənistən müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etmesi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir! Xatirəladırıq ki, Azərbaycan-Ermənistən-Azərbaycan münaqişesinin tezliklə həll edilməsində və təbii ki, danışqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayıraq ki, danışqların ən mühüm məqsədlərindən biri Ermənistən silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində çıxardılmasıdır. Ermənistən silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışqların başqa vəcib hissəsi ola bilməz. Nə qədər tez Ermənistən bu reallığı dərk etsə, bir o qədər tez bəlgemizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq".

TÜRK PA Baş katibi: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESOCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir. Bunu Türkdilli Ölklərin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolü" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hələ bir əsr önce qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: "Hazırda bütün türkdilli ölkələrdə q-



dınların cəmiyyət və dövlət həyatında rolü müşahidə olunmaqdadır. TÜRK PA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirler. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb".

A.Mamayusupov vurğulayıb ki, son ilərdə hələ də qadınlardan zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

15 iyun 2019-cu il

Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirilib



İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov 15 iyun - Milli Qurtuluş Günündən tarixi əhəmiyyətindən danışır. Bildirib ki, 26 il əvvəl - 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-ci illərin həyəcanlı günlərdən əzaqlaşdırıldıqca, tariximizin bu döniş məqamında canlı şahidi olduğumuz siyasetçilərin qədir-qiyəmətini daha yaxşı bilməliyik. O dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərzəfsində idi, qardaş qurğunu təhlükəsi vardi. Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı üzünü dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyev tərəf tutdu. Ulu Öndərin Azərbaycanda hakimiyətə qayutması xalqı böyük fəlakətən və qardaş qurğunundan qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müayyənləşdi. Ona görə də hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik.

Milli Məclisin Sədri 15 iyun - Milli Qurtuluş Günü münasibətlə rətəbəklərini çatdırıb, Azərbaycan xalqına davamlı inkişaf arzulayıb.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

"Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edən İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdəzə bildirib ki, layihə birinci oxunuşdan sonra Maliyyə Nazirliyinin və digər strukturların rəhbərlərinin iştirakı ilə komitəde geniş müzakirə edilib. Büdcənin icrasının uğurlu olduğu konkret faktlarla əsaslandırılıb, eyni zamanda, bir sıra təkliflər səsləndirilib. Həyata keçirilən bir sıra programların növbəti ilde də davam etdirilməsinin məqsədə uyğunluğu bildirilib. Ölkenin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb. Müzakirələr zamanı deputatlar Şəmsəddin Hacıyev və Rauf Əliyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

İclasda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov birinci oxunuşdan sonra səsləndirilən suallara və deyilən fikirlərə münasibət bildirərək deyib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflığmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi müvafiq qurumlarla yaxından çalışır.

Nazir diqqətə çatdırıb ki, nağdpul kütłəsinin xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə

2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-ci ilə müqayisədə pos-terminalların sayında 16 faizdək azalma olub. 2016-ci ilde bu rəqəm 80301 ədəd idisə, cari il iyunun 1-nə 67032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur.

Mikayıl Cabbarov bildirib ki, nağdsız hesablaşmaların aparılmasında en böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır. Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arası dəyişir. Müqayise üçün Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz arası dəyişir. Müqayise üçün deyiblər ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir. Sonra "Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişiklik tibb məssəsələrinin akkreditasiyası ilə

bağlıdır ve əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasda ikinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında və birinci oxunuşda Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihələri də təsdiqlənib.

Cinayət-Prosessual, Cinayət, Mülki məcəllələrə dəyişiklik edilməsi haqqında və "Hüquqi şəxslerin dövlət qeydiyyatı və dövlət restri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təqdim edən Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dörd məsəle Milli Məclisə eyni zərfə daxil olub. Bu dəyişikliklər ölkəmizdə cəza siyasetinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq qəbul edilib.

Sonra "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim edib. Bildirib ki, bu dəyişiklik müvafiq icra hakimiyəti orqanının bələdiyyələrin fəaliyyətinin təşkilinə metodoloji yardım etməsini təmin etmək məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun hazırlanması zərurəti 2009-cu ildə ölkəmizdə referendum keçirildikdən sonra Konstitusiyaya edilmiş dəyişikliklərin neticəsində meydana çıxıb və Konstitusiyanın tələbidir. Belə qanun dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa Şurasına üzv ölkələrdə mövcuddur. Qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə dair tələbler, bununla bağlı təşəbbüs qrupunun fəaliyyəti, layihənin dəsteklənməsi üçün imza toplanması qaydası, imza toplanmasının nəticələrinin təsdiqi və digər məsələ-

lər öz əksini tapıb. Qanunun 6-cı maddəsinə əsasən təşəbbüs qrupun üzvləri Azərbaycan Respublikasının seçki hüququna ən azı 40 min vətəndaşının imzasını toplamalı, imzaların toplanması ən azı 60 seçki dairesinin ərazisini əhatə etmeli və hər seçki dairesinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

Müzakirələr zamanı çıxış edən deputatlar Fərəc Quliyev, Elmira Axundova, Əflatun Amaşov, Qüdrət Həsənquliyev və Qənirə Paşayeva bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra ölkəmizdə demokratik cəmiyyətin inkişaf prosesinə öz töhfəsini verəcək. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyada ikinci plenar iclası başa çatıb.

Rəfiqə Kamalqızı

Bu il 165 mindən çox uşaq birinci sinfə gedib

2018-2019-cu tədris ilində 165 mindən çox uşaq birinci sinfə gedib. Ümumi təhsil müəssisələrində dövlət bədəcisi hesabına məktəbə hazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizden 75 faizə çatdırılıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumatə görə, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərəndir. UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb. Layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Azərbaycan rusiyalılarının ən yaxın dostlarından biridir

Rusiyalılar Azərbaycanı öz ölkələrinin ən yaxın dostlarından biri hesab edirlər. SİA "Vedomost" qəzeti istinadla bildirir ki, Rusyanın "Levada-sentr" tədqiqat təşkilatının məlumatları bu qənaetə gelməyə əsas verir. Belarusu, Qazaxistanı, Azərbaycanı və Ermənistani özlərinə ən yaxın dostlar hesab edən rusiyalıların sayı get-gedə artır.

Azərbaycanı bu siyahıya daxil edən respondentlərin payı son bir ilde 8 faizdən 16 faizə yüksəlib. Rusiyaya düşmən kimi baxan ölkələrin ilk üçlüyü il ərzində dəyişməyib. Bu ölkələr ABŞ, Ukrayna və Böyük Britaniyadır. Lakin ABŞ və Ukraynanı düşmən hesab edən rusiyalıların payı kəskin azalaraq, müvafiq suretdə 78 faizdən 67 faizə və 49 faizdən 40 faizə enib.

Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin iclası olu

İyunun 14-də Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. AZƏRTAC xəber verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib. Bildirib ki, qanuna bir sıra redaktə xarakterli dəyişikliklər, həmçinin sənədin 66-cı maddəsinə "5.53 nişanı svetoforla nizamlanan yolayırıcıda daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur" məzmunlu yeddinci hissə əlavə olunur.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdürü Hikmət Babayev deyib ki, Bakı şəhərində 74 yol torlama nişanı çəkilib. O, həmçinin diqqətə çatdırıb ki, yaxın zamanlarda Bakıya 300 yeni böyük avtobus getiriləcək. Bu, yol infrastrukturunun genişləndirilməsinə yönəlib.

Qeyd olunub ki, ölkəmizdə parklanma ilə bağlı tədbirlər həyata keçirilir. BNA, həmçinin ödənişsiz parkinqlərin qurulması istiqamətində çalışır. Komite üzvləri Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Cingiz Qənizadə, Elşən Musayev, Sabir Hacıyev və Tahir Kərimli qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiye olunub.

Bəhruz Quliyev: "Fransanı itirdiklərini etiraf edirlər"

"Fransanın Qrenobl administrativ məhkəməsinin separatçı "DQR"la bağlı "dostluq haqqında xartiyaların" daha dördünün də ləğvi ilə bağlı qərar qəbul etməsini istər işgalçı Ermənistana, istərsə də separatçı rejimə vurulan gözlənilməz və ağır zərbə kimi qiymətləndirmək olar". SIA xəbər verir ki, bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzunu şərh edərkən qeyd edib.

Onun sözlerinə görə, burada daha bir mühüm məqam Azərbaycanın haqlı və ədalətli mövqeyidir ki, fransız məhkəmələri gec, ya da tez həmin mövqeyi düzgün qiymətləndiriblər: "İşgal altında olan Dağlıq Qarabağdakı erməni yaşayış məntəqələri ile Fransanın regionları və kommunaları arasında imzalanmış "dostluq xartiyası" qərarlarının leğvi bir daha sübut edir ki, haqq, ədalət her zaman önde olur və nə qədər tapdansa belə, onu mehv etmək mümkün deyil. Misal üçün, biz burada Fransanın Vuaz departamentinin Arnuvill şəhər məkhəməsinin Dağlıq Qarabağın işgal altında Xocavənd rayonu ile "Dostluq xartiyası" haqqında leğv qərarını da xatırlayarsaq, erməni lobbisinin əsas dayağı hesab edilən Fransadakı mövqelərinin süreçlə süquta uğradığını eminliklə ifadə edə bilərik. Ümumiyyətə, Fransa məhkəmələri tərəfindən verilən müvafiq qərarlar Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı kimi de qiymətləndirilə bilər".

"Bu reallıq, həm də belə qənaətə gəlməye zəmin yaradır ki, artıq nə işgalçı Ermənistən rejimi, nə də separatçı "DQR"ın təmsilcileri uzun illərə səykənən Fransa çətiri altında özlərini rahat hiss edə bilməzlər", deyə qeyd edən siyasi ekspert həmçinin hesab edir ki, fransız məhkəmələrinin ədalətli yanaşması ilə yanaşı, burada Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici diplomatiyası da öz sözünü deyib: "Çünki faktlar ortadadır və həmin faktların əsasında bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğala məruz qalması barədə qətnamələr çıxarıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün xarici sefərlərində Qarabağ mənəqşəsinin həllində Azərbaycanın haqlı mövqeyini ifadə edib, beynəlxalq təşkilatlar qarşısında mühüm beyanatlarını səsləndirib. Biz, bu məsələ ilə yanaşı unutmamalıq ki,



artıq dönyanın bir çox ölkələri Xocalı qətlaminə soyqırımı kimi tanıyıblar və bu proses həzirdə davam etdirilir. Yəni bu gün məharibə vəziyyəti yalnız cəbhədə deyil, diplomatiyada da davam edir və Azərbaycanın uğurlu xarici siyaseti nəticədə müvafiq qərarların verilmesi ilə nəticəsini tapır".

"Onu da nəzəre almaq lazımdır ki, Fransa Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ mənəqşəsinin həlli istiqamətində fealiyyət göstərən Minsk qrupunun həmsərdə ölkələrindən və etiraf etməliyik ki, bu ölkə zaman-zaman ikili standartlardan çıxış edib, daha çox erməni tərəfinin mövqeyine dəstekler göstərib", deyən Bəhruz Quliyev bu xüsusda artıq leğv olunmuş xartiyaları xatırladıb: "İndi isə, həmin xartiyalar ard-arda leğv olunur və leğv olunmuş qərarlar eyni zamanda, Fransanın öz nüfuzuna xələl getirməmək istəyində olduğunu nümayiş etdirməkdər. İnanırıq ki, qoca qıtənin aparıcı dövlətlərindən olan Fransanın digər inzibati məhkəmələrində müvafiq addımları atmaqla, erməni işğalçılarını məyus etməkdə davam edəcəklər".

"SƏS" qəzetinin baş redaktoru daha bir maraqlı təşkilatı Azerbaycan ərazilərinin işğala məruz qalması barədə qətnamələr çıxarıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün xarici sefərlərində Qarabağ mənəqşəsinin həllində Azərbaycanın haqlı mövqeyini ifadə edib, beynəlxalq təşkilatlar qarşısında mühüm beyanatlarını səsləndirib. Biz, bu məsələ ilə yanaşı unutmamalıq ki,

Almanmanın "Diplomat Magazine" jurnalında Azərbaycanla bağlı məlumat dərc edilib

A Almanının "Diplomat Magazine" jurnalında Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun Türingen federal torpağına səfərinə dair məlumat dərc edilib. Səfər çərçivəsində diplomatın Türingen federal torpağının Baş Naziri Bodo Ramelow, landtaqın Prezidenti Birgit Dizel və Erfurt şəhərinin məri Andreas Bauzevaynla görüşlər keçirdiyi bildirilir. Görüşlərdə ikitərəflı münasibətlərin səviyyəsinin, iqtisadiyyat, təhsil, mədəniyyət kimi sahələrdə Azərbaycanla Türingen federal torpağı arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi qeyd olunur. R.Həsənovun ölkəmizin xarici siyaseti, Almaniya ilə münasibətləri, beynəlxalq səviyyədə ölkələrimiz arasında ikitərəflı əməkdaşlıq, habelə Azərbaycanın Almanıyanın və bütövlükde Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfəsi haqqında məlumat verdiyi bildirilir.



Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 7-ci iclası keçirilib. İclasda 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində "Azərbaycan Respublikasında qeyri-rəsmi məşgulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" çərçivəsində görülen işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.



AZERTAC-in məlumatına görə, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşgulluğun aradan qaldırılması istiqamətində öten müddət ərzində layihələr hazırlanıb, vacib addımlar atılıb. Qeyri-rəsmi məşgulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Azərbaycan Prezidentinin tapşırığı ilə qeyri-formal məşgulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Qeyri-formal məşgulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza mütəmadi olaraq təkmiləndirilir, bir sıra normativ hüquqi aktlar qəbul edilib, qanunvericiliyə təklif olunmuş bir sıra dəyişikliklər isə müzakirə mərhələsindədir. Komissiyanın səmərəli fealiyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və aktiv fiziki şəxs fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ölkə üzrə 2019-cu ilin ilk 5 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İformasiya Sistemində əmək müqavilələrinin sayında 96 min 109 artım müşahidə olunub, əmək müqavilələrinin sayı artıraraq 1 iyun tarixinə 1 milyon 498 min 174 müqavila bildiriş təşkil edilib. Cari ilin ilk 5 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların sayında da artım olub, 2019-cu ilin 1 iyun tarixinə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 19 min 283 artaraq 380 min 284-ə çatıb. Komissiyaya üzv olan idiyiyyəti qurumların fealiyyəti nəticəsində və respublikanın şəhər və rayonlarında məşgulluğa kömək göstərən yerli əlaqələndirme komitələrinin dəstəyi ilə cari ilə qeyri-formal məşgül əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub.

Sonra "Azərbaycan Respublikasında qeyri-rəsmi məşgulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib. "Azərbaycan Respublikasında qeyri-rəsmi məşgulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icra statusu barədə dövlət başçısına təqdim ediləcək hesabatın icrasını temin etmək üçün təşkilatlı məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanın nəzarət cədvəli forması, qeyri-rəsmi məşgulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşgulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

"Milli Qurtuluş Günü hər bir vətəndaşın həyatında əlamətdar hadisədir"



"B"u günlərdə bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni - Milli Qurtuluş Günü böyük sevincə qeyd edir". Bunu SIA-ya açıqlamasında YAP Yasamal rayon təşkilətinin sədri Tağı Əhmədov deyib.

Onun sözlerinə görə, 1993-cü il siyasi hadisələrin mürəkkəbliyi ilə seçilir: "O dövrə Azərbaycan da məvcud olan hakimiyətsizlik, müxtəlif siyasi qruplar arasında yaranan gərginlik, şəxsi maraqların dövlətçilik mənafələrindən üstün tutulması ölkəde itaetsizlik mühiti yaratmışdır. Müstəqillik Akti qəbul olunsa da ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyətsizlik, iqtisadi tənəzzül insanların sabaha inamını azaldırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı keçmişə nəzər salaraq şübhə edir: O qarışq dövdə ulu önder Heydər Əliyev hakimiyətə qayıtmışsaydı Azərbaycanın taleyi neçə olardı? Ermenistən torpaqlarımıza əsəssiz iddiası insanlarda tələş yaratmışdır. Elan olunmamış müharibədən əziziyət çəkən ölkə vətəndaşlarının vəziyyəti acınacaqlı idi. Dövlətçilik adında heç nəyin olmadığı ölkədə dövlət strukturlarının fealiyyətindən səhəbet gedə bilməzd. İyun ayının 9-da xalqın tələbi ilə Bakıya gələn, Gəncə qiyamını müdrikliyi ilə aradan qaldırın ulu önder Heydər Əliyev xilaskarlıq adını əbədiyətli, ölkədə sabitlik yaratdı. Ona görə də tam mənəsi ilə demek olar ki, Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşının həyatında əlamətdar hadisədir.

AXC-Müsavat iqtidarı dövründə ölkədə yaranan xaosu səriştəsiz rəhberlərin yaritmaz fealiyyəti adlandıran Tağı Əhmədov bildirib ki, o dövdə daxili və xarici qüvvələrin təsiri nə baxmayaraq müdrik siyaseti ilə müstəqilliyimizin qarantı olan Ulu Öndər xalqımıza bələdçilik etdi: "Bu bir həqiqətdir ki, siyasi sabitliyi bərəqərər olmayan ölkədə inkişafdan, iqtisadi tərəqqidən səhəbet gedə bilməz. Məqsəd, hədəf bu iddi, müstəqil Azərbaycanın gələcək inkişaf yolu xalqın istəyinə uyğun müəyyənələşdirilməli, dövlətçilik mənafələri bir amala yönəlməlidir. O çətin dövdə məhz Ulu Öndərin siyasi qətiyyəti nəticəsində imzalanan "Əsrin müqavilesi" ilə Azərbaycana maraqlı yarandı, ölkəmizin dünyada tanınması istiqamətində önemli addımlar atıldı. İqtisadi inkişafı, iqtisadi müstəqilliyi şərtləndirən sabitlik yarandı, ordu quruculuğu istiqamətində İslahatlar aparıldı".

15 iyun 2019-cu il

Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi

- Fəttah müəllim, 15 İyun Milli Qurtuluş Günü ərzəfsindəyik. Həmin tarixdə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan xilas etdi. İstərdik ki, o dövra qayıdaq, baş verən proseslər haqqında fikirlərinizi bildirəsiniz...

- Həqiqətən bu gün müstəqil Azərbaycanın tarixində ən əhəmiyyətli, yadda qalan, dövlətçiliyimizin qorunmasında müstəsna rol oynamış bir gündür. Ona görə də, hər il bu tarix ölkəmizdə qeyd olunur, yada salınır, geniş təhlil olunur. Milli Qurtuluş Günü taleyülüdür. Əgər qurtuluş olmasayı, Azərbaycanı nə gözlədiyi belli deyildi. O zamanki prosesləri təhlil edən görürük ki, 15 iyun Milli Qurtuluş Günü çox tarixi əhəmiyyət kəsb edən gündür. Bu tarix tekce bu günümüz yox, gələcəyimiz üçün də vacibdir. 15 iyun 1993-cü ildə faktiki olaraq Azərbaycanın müstəqilliyinin əsas qoyulub.

Bilirsiniz ki, 1980-ci illərin sonunda sovet ittiifaqı deyilən dövlət parçalanırdı. Bu dövrə Ermənistən Azərbaycana qarşı ərazi iddiaları başladı, torpaqlarımızın bir hissəsini itirdik, 20 mindən çox şəhid verdik, 1 milyon insan öz doğma torpağından qaçqın və məcburi köçkü vəziyyətinə düşdü. Əgər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bunların heç biri baş verməyəcəkdi. Heydər Əliyevin yüksək vəzifədən kənarlaşdırılması keçmiş SSRİ rəhbərliyinin məkrili addımı idi. Heydər Əliyev Azərbaycanın siması idi. SSRİ-də yüksək dövlət vəzifəsi tutan Heydər Əliyev ilk növbədə böyük azərbaycanlı idi. Böyük ideyaların daşıyıcısı olan Heydər Əliyev bütün dünyada tanındı, Onun şəxsiyyetinə böyük hörmət var idi. Ona paxıl olan qüvvələr, Azərbaycana qarşı olan qüvvələr Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına bəis oldular. Bununla da, Azərbaycanın başı üzərini qara buludlar aldı.

Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdıqdan sonra Ona Bakıda da yaşamağa imkan vermədilər. Belə olan halda, O Naxçıvana pənah getirdi. Hansı ki, o zaman ermənilər Naxçıvanı işgal etməyə çalışırdı. Mən o zaman Naxçıvanın mədəniyyət naziri idim, hadisələri çox yaxşı xatırlayıram. Muxtar respublika blokadada idi, ərzaq qitligi var idi. Xalq yaddan çıxmışdı, vəzifə uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə ilahi bir qismət idi ki, Heydər Əliyev Naxçıvana gəldi və bu torpağa Öz işığını, nurunu getirdi. Xalq hələ sovetlər dövründə Ulu Öndərin Azərbaycan üçün görüdüyü misilsiz işləri yaxşı xatırlayırdı. O dövrə Heydər Əliyev keçmiş SSRİ-də en geride qalan Azərbaycanı inkişaf baxımından ön sırala-



Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərovun yap.org.az-a müsahibəsi

ra çıxardı. Bu mənada, Ulu Öndərin Naxçıvana gəlişi insanlarda inam yaratdı, xalq Heydər Əliyevi böyük sevgi ilə qarşılıdı.

O dövrədə mən Türkiyə ilə Naxçıvan arasında Ümid Körpüsünün tikintisi ilə qardaş respublikada bir sıra görüşlər keçirirdim. Çünkü belə bir köprünin olması blokada olan Naxçıvan üçün həyati əhəmiyyət kəsb edirdi. Bu məqsədə Türkiyədə dövlət rəsmiləri ilə danışlıklar olmuşdu. Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra Onunla ilk görüşümüzde bəhaqda da məlumat verdim. O, bu məsələni çox müsbət qarşılıdı.

Qeyd edim ki, Heydər Əliyev siyasetə qoşulmaq istəmirdi. Amma hər gün dəstə-dəstə adamlar Onun yanına gəldi. Elecə də, Heydər Əliyev Naxçıvanı gəzirdi. Bütün görüşlərdə insanlar Ondan kömək isteyirdilər. Həmin vaxtlar həm ölkəmizdə, həm də muxtar respublikada parlament seçkiləri keçiriləcəkdi. İnsanlar tekdilə Heydər Əliyevdən parlament seçkilərində iştirak etməyi xahiş edirdilər. Çünki təbii sərvətlərimizə göz dikənlər çox idi.

Belə bir şəraitdə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük zərurət idi. Xalq təkidlə Onun hakimiyyətə gəlməsini tələb edirdi. Hakimiyyətdə olan qüvvələrə Heydər Əliyevi köməyə çağırıldılar. Yaxşı ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr arzularına çata bilmədilər.

- Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində bütün təhlükələri dəf etdi...

- Hakimiyyətə qayıdan Heydər

lar Naxçıvanda ikinci cəbhənin açılmasını isteyirdilər. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Naxçıvan da işgal olunardı.

- O zaman Bakıda da vəziyyət çox gərgin idi. Sizcə, həmin dövrdə Azərbaycanın dərin böhran keçirməsinin əsas səbəbi hansı amillərlə bağlı idi?

- Həmin dövrdə proseslər

Əliyev qısa müddətdə problemləri həll etdi, dövləti və xalq bütün flakətlərdən xilas etdi, müstəqilliyimizi əbədi etdi. Mən yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyinin əsası faktiki olaraq 15 iyun 1993-cü ildə qoyuldu. Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmağa başladı. 10 il ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərdi. Heydər Əliyev insanlara doğru yol göstərdi, Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi.

Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyunдан ötən dövrdən Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu. O fəaliyyət ki, Heydər Əliyev Öz həyatını xalqın xoşbəxtliyinə həsr etdi.

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin davam etdiridiyi siyasətin uğurları gözümüzün önündədir. Təsadüfi deyil ki, uğurlar ardıcıl olaraq davam edir. Bütün bunların başlangıcı qurtuluşdan, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən başlayır. Azərbaycanın müasir inkişafı haqqında nə deyə bilərsiniz?

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Onun layıqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdi. Ötən illər səbüt edir ki, bu yol ən doğru yoldur. İndi Azərbaycanımız dünyadan hər yerində görünür, Prezidentimiz hər yerdə yüksək qarşılıanır, xalqımız tərəfindən sevılır. Dövlətimizin başçısı xalqın maddi rifahının yaxşılaşma-

sında, ölkəmizin hərtərəflı inkişafında şərəflə xidmət edir. Bunu 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri də səbüt etdi. Cənab İlham Əliyev bu seçkilərdə ana südű qədər halal olan xalqın səsini qazandı. Bu, xalqın gözü qarşısında baş verib. Bu reallığı hər bir insan görür və qəbul edir.

Bu gün Azərbaycan inkişafın ən yüksək zirvəsindədir. Ölkəmizin inkişafını xaricdən gələn qonaqlar da görür. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə gəvrilir.

Mən deputat kimi Qəbələ rayonunu temsil edirəm. Bu bölgənin insanları da Azərbaycanın inkişafından qürur hissi keçirilər. Hələ 1995-ci ildə ilk dəfə Qəbələdən deputat seçiləndə Milli Məclisə gəlib işlə təmin olunmaq üçün mənə müraciət edən seçicilərim çox idi. Amma bu gün iş dalınca Bakıya gəlmək üçün müraciət edən yoxdur. İndi dünyadan hər yerindən Qəbələyə turistler gelir. Yəni, Qəbələ bu gün çox inkişaf edib, əcnəbi turistlər də bu inkişafı görürler. Təkcə Qəbələdə deyil, Azərbaycanın digər bölgələrində de vəziyyət beledir. Bu gün kəndlər qəsəbə, qəsəbələr isə şəhər siması alıb.

Bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır. Hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyev siyasi xətti dayanır. Bu xəttin amali odur ki, torpaqlarımız barlı-bərəkətlə olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşaması olmalıdır. Bütün bunlar qurtuluş məfkurəsinin uğurlarıdır.

Hesab edirəm ki, Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində mühəaribə gedir, dini, məzəbə qarşıdururlar var və s. Azərbaycan isə tolerantlıq, multi-kulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyaseti uğurla davam edir. Bu siyaset nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.

Sərhədçilərin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq

Nazirlər Kabinetin "Zabit heyətine mənsub şəxslərə, gizlilər, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi gulluqcularına, daxili işlər, ədliyyə, gömrük, mqrasiya, fəvqələdə hallar orqanlarının rəisi və sərəvi heyətine mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" 1992-ci il 23 noyabr tarixli Qərarnda dəyişiklik edilib. Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət günü üç iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.



Paşinyan rejiminin təxribatı iflasa uğradı

Azərbaycan Ordusunun qəhrəman pilotları erməni təxribatını ustalıqla dəf etmişlər

İyunun 12-də Füzuli istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi-Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistən silahlı qüvvələrinin "OSA" zenit-raket kompleksi vasitəsilə vurulmasına cəhd olundu. Söhbət etdiyimiz müsahiblərimiz bu cəhdin Paşinyan rejiminin təxribatı olduğunu bildirdilər.

Millət vəkili Eldəniz Səlimov:
"Bu, bir daha Azərbaycan Ordusunun əvəzli və güclü bir ordu olmasını sübut etdi"



- Azərbaycan Ordusunun bütün bölmələri kimi, Hərbi-hava Qüvvələrinin təlim uçuşları həyata keçirilən zaman Ermənistən silahlı qüvvələrinin "OSA" zenit-raket kompleksi vasitəsilə vurulmasına cəhd etmişlər. Lakin Azərbaycan Ordusunun qəhrəman pilotları bu hücumu ustalıqla dəf etmişlər. Bu, bir daha Azərbaycan Ordusunun əvəzli və

güclü bir ordu olmasını sübut etdi. Azərbaycan Ordusunun formallaşması və güclü orduya çevriləsi Qurtuluşdan başladı. 26 il ərzində, ordumuz dünyanın 50 ordusundan birine çevrilmişdir. Ermənistən Azərbaycan Hərbi-Hava Qüvvələrinin aviasiyasına zenit-raket kompleksindən atış aşması Paşinyanın küçə siyasetinin nəticəsidir. Paşinyanın ölkə daxilində yaradığı hərc-mərcilik, xaos və Qarabağ klanı ilə qarşıdurma ölkədə vəziyyəti daha da gərginleşdirmişdir. O, hər vəchle çalışır ki, bu gərginlik cəbhə xəttinə yönəltsin. Onlar Azərbaycan Ordusunun gücünü yaxşı bilirlər. Heç vaxt onlar müharibəye meyilli ola bilmezlər.

Millət vəkili Azər Badamov:
"Ordumuzun hücumuna keçəcəyi gün heç də uzaqda deyil "



- Azərbaycan Silahlı Qüvvələrinin son zamanlar intensiv şəkildə apardığı hərbi təlimlərdən düşmən çox narahatdır. Onlar görürler ki, Azərbaycan hərbi qüvvələri daha da mükəmməlşir və yeni silahlara yiyələnərək, təcrübələrini artırırlar. Həm də, artıq qorxuya düşübər ki, ordumuzun hücumuna keçəcəyi gün heç də uzaqda deyil və bundan narahatdır. İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi-Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata ke-

çirilib. Bu zaman Ermənistən silahlı qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə, aviasiya vasitələrimizi vurmağa cəhd göstəriblər. Amma zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək, havada partlayıb. Rakətlərin havada partlaması, onu deməyə imkan verir ki, ermənilərin rakət buraxmaqdə məqsədləri təyyarəmizi vurmaq deyil, sadəcə, özlərinin də nəfəs aldıqlarını göstərməkdir. Əgər iradələri çatsayıdı, rakət hədəfə çatardı və çox yaxşı bilirlər ki, əger təyyarəmiz vursalar, Azərbaycan Ordusu dərhal hücuma keçəcək və onları torpaqlarımızdan siləcəkdir. Ona görə də, ermənilərin bizim təyyarəni vurmağa cüretləri çatmaz. Bununla yanaşı, biz də öz rakətlərimizi işgal altındaki torpaqlarımızın səməsına tuşlamalıq və hər hansı hava sərhədimizi pozmaq hələ baş verərsə, dərhal hədəfi məhv etməliyik. Bu, erməni üçün böyük dərs olar. Ümumiyyətlə, son zamanlar cərəyan edən hadisələr müharibənin qəcələnləşməsini göstərir.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev: "Pilotlarının əvəzli və təcrübəsi avantüra-dan yayınmağa imkan verdi"

- Füzuli rayonu istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi-Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistən silahlı qüvvələrinin "OSA" zenit-raket kompleksi vasitəsilə vurulması cəhd Ermənistən növbəti

təxribatıdır. Bu avantüra son günlərdə temas xəttində Azərbaycan hərbcilərinə qarşı erməni snayperlərinin hücumlarının daha irimiqyaslı davamıdır. Pilotlarımızın əvəzli, təcrübəsi və hərbi təyyarələrdə quraşdırılmış yeni texnologiya bu avantüra-dan yayınmağa imkan verdi. Ermənilər yaxşı bilirlər ki, etdikləri her bir hərəkət, xüsusiən də, canlı qüvvə tələfati Azərbaycan

hərbciləri tərəfindən cavabsız qoyulmur. Odur ki, təlim keçən aviasiya vasitələrinə zərbə vurmaq cəhd ilə temas xəttindəki gərginliyi daha da artırmaq isteyirlər. Təsəvvür etmək çətin deyil ki, hərbi təyyarəmiz vurulsayıdı, Azərbaycanın cavab zərbəsi nə ola bilərdi? Ermənistən daxili siyasi vəziyyəti qeyri-sabit olduğundan, əsasən də, rəsmi İrəvanla qondarma Dağlıq Qarabağ rejimi rəhbərliyi arasında narazılığın ol-



ması səbəbindən münaqişə tərəfləri arasında gərginliyin artması, silahlı qarşıdurmanın güclənməsi kimlərə lazımdır. Amma bütün hallarda, irimiqyaslı mühabibənin başlaması ehtimalı çox azdır. Ən pis variantda, aprel döyüslərinə bənzər bir hadisə baş verə bilər. Yeri gəlmüşən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son məqələsindən bir məqəm xatırlatmaq isteyirik: "Ermənistən rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etmək, etnik təmizləmələr aparmaqla, şəhər və kəndləni viran qoymaqla, Ermənistən, əslinde, qalib gəlməyib, uduzub! O, bu qedər fürsəti əldən verək, sülh prosesini uduzub". Beləliklə də, Ermənistən hansı təxribata əl atırsa-atsın, bu, onun qalibiyəti ilə nəticələnməyəcək, əksinə, növbəti dəfə daha sarsıcı cavablar alacaq.

GÜLYANƏ

AzerTelecom şirkətinin rəhbəri "Digital HUB" programı və rəqəmsallaşmadan danışıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev Bakida keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub" programı, bu programın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesleri barəsində danışıb.

Forum çərçivəsində təşkil olunmuş, İKT, neqliyyat və logistika mövzularına həsr olunmuş "Əlaqələndiricilik" (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Digital



HUB" programını icra etdiyini qeyd edib. O bildirib ki, "Digital HUB" programı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiri-

cilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərqi və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib.

Fuad Allahverdiyev program çərçivəsində Azərbaycanla Qaza-

xistan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transsəzər magistralı layihəsinin icra ediləcini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərərəsə sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib. O "Digital HUB" programının ölkənin İKT sektorlu ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontinentinin bura gətirilməsi və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal İKT şirkətlərinin Azerbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib.

Qeyd edək ki, iyunun 13-də keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və investisi-

yaların Təşviqi Fondu (AZPRO-MO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

"AzerTelecom" Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom" 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl

xidmətlər təqdim edir. "AzerTelecom" hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün mühüm temel olacağını qeyd edib. "AzerTelecom" hazırladı Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" programını icra edir. Programın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm teməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata əlavə olacağını, innovasiyaların tətbiqi üçün müh

Nədən qurtulduq? - QURTULUŞ-26

Qurtuluşun nəticəsi - Bugünkü Azərbaycan



Bu gün Azərbaycan özünün iqtisadiyyatını uğurla inkişaf etdirən tam müstəqil siyaset yürüdə bilən azsaylı dövlətlərdən biridir. Ümumi iqtisadi konsepsiya Azərbaycanda ənənəvi olan və yeni yaradılan sahələri də özündə ehtiva edərək tam bir sistemli mexanizm formasında getdikcə inkişaf əhatəsini böyüdən böyük iqtisadi sferaya çevriləkdir. Hətta iqtisadi inkişafın düzgün qurulması, proqressivliyi və saxələndirilməsi siyasetinin ardıcıl, programlı, davamlı stabil həyata keçirilməsi milli təhlükəsizlik konsepsiyası kimi əhəmiyyətli prioritetlərdən biri olaraq bugünkü Azərbaycanın inkişaf tempi və göstərici brendidir deşək heç də ədalətsizlik olmaz. Bugünkü özünəməxsus sosial-iqtisadi modelini inkişaf etdirən Azərbaycan dövlətinin xüsusi sosial layihələri həm xalqın perspektiv intellektual və fiziki inkişaf və sağlamlığına yönəlik dövlət siyaseti, həm də obyektiv və subyektiv amillərin təzahürü və nəticəsi faktı kimi mövcud olan böyük bir sosial təbəqəni əhatə edən imtiyazlı insanlar ordusuna yönəlik dövlət sosial təminat siyasetini bütünlüklə özündə cəmləşdirən kompleks tədbirlər həyata keçirir.

Neft qaz sahəsinin və neft-qaz sənayesi avadanlıqlarının inkişafı bu sahə üzrə model olaraq dünyada qəbul olunur. Kimya sənayesinin, kosmik sənayenin inkişafı, kənd təsərrüfatı - aqrar sahənin bütün mümkün ixtisas sahələri, turizm infrastrukturunun yaradılması bu sahənin inkişafı üçün ardıcıl program layihələrin həyata keçirilməsi, Azərbaycanın Avropa-Asiya transit mərkəzi kimi şox vacib strateji geo-iqtisadi, geosiyasi mühüm məntəqəyə çevriləməsi hərbi sahənin kompleks və hərbi sənayenin sürətli və modern inkişafı bugünkü Azərbaycanın beynəlxalq birləşdiriciliyinə qəbul olunan və tanınan sahəlidir. Və sözsüz ki, bütün nailiyyət, uğurların və böyük progressiv evalyusyanın qayəsində, məğzində və mənasında daxili sabitlik durur. Daxili sabitlik isə dövlətin gücü və qüdrətidir, dövlətin sabit inkişafı və beynəlxalq nüfuzunun, müstəqil siyasetinin əsaslarından biridir. Onu isə əldə etmək üçün yalnız iqtidar xalqa yaxın olmalıdır! Xalqın həm maddi, həm sosial, mənəvi-psixoloji tələbatını hiss etməyi və ödəməyi bacarmalıdır. Bu gunku Azərbaycanın beynəlxalq nüfuzu yüksələn xətə inkişaf etməkdir. Çünkü dövgün qurulmuş xarici, iqtisadi və daxili siyaset nəticəsində bu gün Azərbaycan beynəlxalq və regional layihələrə təşəbbüskarlıq və təşkilatlılıq edir, geopolitik-geoiq-

tisadi layihələrin merkezi figuru rolunu oynayır. Bugünkü Azərbaycan barədə çox danışmaq olar, lakin qısaca tezis formasında qeyd edilənlərlə yanaşı bugündə Bakıda keçirilən Azərbaycan-Alı biznes forumunda iştirak edən Avropa İttifaqının komissarı Yohanes Han, "Azərbaycan Avropa İttifaqının mühüm ticaret tərəfdasıdır, hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", deyərək qiymətləndirmişdir. Bu rəy bir avropalı rəsminin fikri olaraq bizi maraqlandırır. Çünkü, bizim bildiklərimizi avropalı necə görür? - hər halda maraqlıdır.

Yeri gelmişkən hər hansı inkişaf və çatışmazlıqlıdan danişanda hökmən bir obyektiv reallığı nəzəre almaq vacibdir ki, Azərbaycanın 20% torpağı işğal altına düşmüş ve düşmənin xarici, hərbi, daxili texribat və diversiyaları ilə bərabər müharibənin və işğalın mənfi nəticələri, mənfi şərtləri altında inkişaf etmek mümkün olmuşdur və hazırda da həmin situasiya davam etməkdir.

Bəs bugünkü müstəqil inkişaf edən Azərbaycan hansı yollardan keçmişdi - nədən qurtulduq?

Sovet İttifaqının dağılması prosesi sözsüz ki, təbii proseslərlə yanaşı bu prosesə dağılmayı ləngitmək və əksinə tezleşdirmək istəyən müxtəlif qüvvələrin müdaxiləsi

və keçmiş quruluşda bir çətir altında birge yaşamaq zorunda qalan xalqları "birleşdirən" "zəncircənələrin" "koda düşməsi" (Dağlıq Qarabağ, Dnestrovyanı, Abxaziya, Acaristan, Krim və s.) prosesi siyasi-iqtisadi katkılarda müşayiət olunurdu.

Azərbaycan da Sovet İttifaqının məkanında baş verən ümumi proseslərin nəticəsində müstəqillik əldə etmək imkanı qazandı. Lakin əlbəttə təbii və sünü müdaxilələrin təsirlərində siyasi inqilabların ən xarakterik xüsusiyyətlərindən olan cəmiyyətin ziyanı, intellektual və ciddi biznes təbəqələrini ehədən hissəsinin sakitliyə çəkilməsindən istifadə edən dağıdıcı qüvvələrin fəallığı, külə enerjisinin formallaşmasında və istiqamətlənməsində əsas rol oynaması başşaladı. Beləliklə, Sovet İttifaqı dağlarkən və dağıdılarkən Azərbaycanda o zaman mövcud olan sənaye, kənd təsərrüfatı və digər bütün iqtisadi infrastruktur dağıldı.

Sual: Bəs Sovet İttifaqının təyin etdiyi Abdurrəhman Vəzirov, Ayaz Mütəllibov və xalq hərəkatı dalğasında hakimiyətə gələn Əbülfəz Elçibəy niye hakimiyətdə qala bilmədilər?

Sovet sisteminin sərtliyi boşalmışdı və illərlə yığılmış enerji təzyiqinin qarşısında boşalma prosesi sürətlənirdi, enerji mənbəyi isə xalq kütlesi idi. Bu xalq enerjisi isə ona yad elementi, onu idarə edə bilməyini

ve bu enerji kütlesi ilə birleşə bilməyini vurub atıldı kənara - ümumi fəlsəfə bundan ibarət idi. Birininin xəyanəti, digərinin səhvləri, yaxud başqasının səriştəsizliyi bu təzyiqin altında işləməyə davam gətirməyərək dözə bilmir və kütłələrin tapdağı altında qalmaq talehinə məhkum olurdu. Onlar xalqla-kültənin onillərlə toplanmış enerjisi ilə birleşə bilmədilər, çünkü bu xalqı yaxşı tanımırıdlar, xalqın dilini bilmirdilər.

Tarix göstərir ki, xalqın kükreyən enerjini idarə etmək üçün həmişə və bütün xalqların tarixi məqamlarda xarizmatik liderə ehtiyacı olub. Belə liderlər öz xarizması, lider keyfiyyətləri, cəsarəti, intusiya və məntiqi, güclü iradəsi və enerjisi hesabına böyük enerji mənbəyinə - xalq toplumlarına rəhbərlik edib.

Xalqın ciyini üstündə hakimiyətə gələn AXC-Müsavat İqtidarı öz səriştəsizliyinin tərs mütənasibi olan ambisiyası hesabına təkcə siyasi hakimiyətin deyil, ölkənin təsərrüfat sisteminin də bircə il ərzində axıra kimi tamam dağılmasına səbəb oldular. Yerli gəlmişkən, AXC-Müsavat İqtidarı bir deyim kimi illərdi ki, işlədiril, ancaq heç kim sual vermir ki, nə vaxt bu partiyalar müşərək iqtidar qurmaq barədə müqavilə imzaladılar? Əksinə hakimiyətə birlikdə gəlib, iqtidarı parçaladılar və hakimiyəti bölgəlik iqtidardaxili piramida uğrunda mübarizəyə girişərək bölgündükləri kimi də ölkənin parçalanmasına, bölməninə rəvac verdilər. Həmin iqtidarin birçə illik hakimiyətinin siyasi, inzibati və hərbi mənzəresi belə idi: İqtidar dövleti və xalqı idarə olunmaz vəziyyətə gətirmişdi.

Şimalda və cənubda separatizm hərəkatı başlamışdı, sadval və "talış-muğan respublikası" - hərəsi öz xəritəsini elan etmişdi, Qarabağda torpaqlar itirilməkdə idi, ölkə hakimiyəti- mərkəzi hakimiyətin çəgəfiyası paytaxt Bakı ilə məhdudlaşdırısa, artıq paytaxtı da əldə saxlamaq üçün döyük bölgəsindəki hərbi qüvvələr bir tərəfdən siyasi hakimiyəti qorumaq, əks tərəfdən isə ha-

kimiyyeti əle keçirmek üçün cəbhəni tərk edib paytaxta istiqamətləndirdi.

Hərbi qüvvələr esas üç qrupa bölündürdü: - iqtidara, yeni AXC-Müsavata məxsus, yaxud da sədaqətli hərbi birləşmələr, Rəhim Qaziyev və Surət Hüseynova tabe olan iqtidarı devirmək üçün hazır olan hərbi qüvvə və səngərdə döyüşən yerli özünümüdafia dəstələri, iqtidarı qorumaq və əle keçirmək üçün siyasi yollar tükənməmişdi, yaxud da o dövrün rəsmiləri bu yolu təpə bildirdilər, yalnız siyasi hakimiyət uğrunda mübarizədə hərbi vasita istifadə olunurdu ki, bu da düşmənin torpaqlarımızı işgal etməsinə şərait yaradırdı. O dövrün iqtidarı belə bir tezis də ortaya atmışdı ki, "eybi yox torpaqları müvəqqəti olaraq düşmən işgal etsə də siyasi hakimiyəti möhkəmlədib sonra rayonlarını azad edəcəyik".

Lakin Gencə hadisələri hərbi qarşıdurmanın kuliminasiyası oldu. Dövlətin hərbi qüvvələri öz hərbi hissəsini tərkisilət etmek üçün əməliyyat keçirdi, ölenlər, yarananlar və əsir düşənlər oldu.

Təsəvvür edin, dövlətə məxsus hərbi birləşmə məxfi əməliyyat keçirir və həmin dövlətin hərbi hissəsi döyüş əməliyyatçılарını və ölkənin siyasi rəhbərliyinə aid olan şəxsləri, o cümlədən baş prokuroru girov götürür. Və ən faciəvi durum da odur ki, baş prokuror o zamankı prezident olan Əbülfəz Elçibəyin həbsine sanksiya verir. Ele bu faktın özü o dövrde hakimiyətə olan AXC-Müsavat iqtidarı kadr siyaseti, dövlətə və vətəne sədaqəti, prinsip və mahiyyətinin bariz göstəricisidir. Qarşıdur, ölen və yaralanan, əsir düşən hərbiçilər kim idi? Hamısı Azərbaycan vətəndaşları! Yeni hərbi qarşıdurma artıq vətəndaş mühərribəsi fazasına keçmişdi. Nəzəre alımaq lazımdır ki, həmin dövrədə çoxlu özüñümüdafie dəstələrində cəmləşmiş vahid idarəcilik mərkəzi olmayan silahlı vətəndaşlar var idi.

Ölkə hakimiyət böhranı vəziyyətində, xalq isə bütün sənaye və təsərrüfat infrastrukturunun axıra kimi dağılmış səbəbindən işsizlik, acliq, ölüm təhlükəsində sabaha ümidişlilik yavan çörək növbələrində. 1988-90-ci illərdə sovet imperiyasına meydand oxuyan Azərbaycan xalqı mühərribə, acliq, işsizlik içinde torpaqları itirə-itirə vətəndaş mühərribəsinə sürüklənirdi. Və xalq tanıldığı liderin üz tutdu. Əlində hakimiyət və inzibati resurslar olan AXC-Müsavat höküməti də iqtidarı devirmək gücündə olan hərbi birləşmə də, silahlı özüñümüdafie dəstələri də, ziaylı və xalqın digər təbəqələri də siyasi müdrikiyindən, güclü iradəsindən, böyük vətən və xalq sevgisindən, liderlik xarizması, cəsarəti, məntiqi və fitri intuisiyasından başqa heç bir odlu silahi, hərbi dəstəsi olmayan Heydər Əliyevə üz tutmaq məcburiyyətində qaldı. Əslində imkanlarında maddi, hərbi və digər resurslar cəmləşmiş bu qüvvələr Heydər Əliyev xarizmasını qəbul etmək zorunda idilər. Liderin gücü id ki, bu qüvvələr onunla hesablaşmaq və silahsız, təkbaşına cəsarətə döyüş meydanına girən Heydər Əliyevin qarşısında öz zeifliklərini etiraf etmək məcburiyyətində qalmışdır. Əks halda, onunla hansı statusda danışq aparıldır. Heydər Əliyevin Azərbaycan Ali Sovetində 1993-cü il 15 iyundakı çıxışı həmin dövrə yaranmış vəziyyət barədə aydın təəssürat yaradır: "Əgər mən bu işə, bir də qeyd edirəm, öz vicedanımın tələbi ilə və ən çox Azərbaycan Respublikasının əhalisinin cərbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşsası, demək mən burda, bu işlərin həll olunması üçün bütün imkanlarından istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın. Burada bu məsələnin müzakirəsində cərbəcür sözlər deyib. By məsələ-

nin ayrı-ayrı istiqamətlərə yönəldilmesi mənədə çox ciddi narazılıq doğurur. Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, mənədən dəfələrlə İsa Qəmber, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbəd vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirər, kabinetlərde cərbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimse kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərək demədim. Mən Azərbaycana xalqımla bir yerde olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürekkebələşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermərirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxməq üçün, vətəndaş kimi, Ali Sovetin deputati kimi, Ali Sovetin sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin sədr kimi fealiyyət göstərməyə hazırlam. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxməsində müəyyən fealiyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura geliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermərirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmək olar". Öz çıxışında vəziyyətdən çıxməq üçün müdrük xalqın birləşərək yaranmış vəziyyətdən çıxa biləcəyini deyən Ulu Öndər xalqın gücünü ilə Azərbaycanı toparlaya bildi.

Müstəqilliyi möhkəmləndirək bugünkü güclü dövləti qurub yaratmağı bacardı. Xalq kütələrinin çıyinleri üzərində hakimiyətə gələn AXC-Müsavat iqtidarı sərisətəziz xarici siyaseti ilə qonşu dövlətlərə düşməncilik münasibətləri yaradaraq Rusiya və İranla əlaqələri demək olar ki, kəsmişi bir tərəfdən mühərribə aparan dövləti şimaldan və cənubdan blokada vəziyyətinə salmışdır. Hələ bu münasibətlərdən doğan açıq destruktiv fealiyyətdən də xalq əziziyət çəkirdi. Kadr siyasetindəki əsas götürülən kriteriya isə ziyanlıların, peşəkar və təcrübəli kadrların, cəmiyyətin müxtəlif sosial təbəqələrinin dövlət işləri və digər proseslərdən kənarlaşdırılması "özlərindən" digərlərinə inamsızlıq münasibətinin aşkar şəkilde ifadə edilməsi tezliklə sosial bazanın itirilməsinə və cəmiyyətdə parçalanmaya səbəb olmuşdu. Belə vəziyyətdə hamını-xalqı yalnız ümumilli lider Heydər Əliyev birləşdirə bilərdi. Lider ətrafında birləşən xalqda ruh yüksəkliyi və sabaha inam yarandı və "Əliyev uğrunda" şüarı ilə cəbhədə Azərbaycan xalqı ilk döyüşə atlaraq qeyri-bərabər döyüşdə düşmənə ciddi müqavimet göstərdi. Və düşmən atəşkəs elan etməyə məcbur oldu.

Azərbaycanın xarici siyaset konsepsiyası hazırlanı və Heydər Əliyev ilk səfərləri ilə Türkiyə, Fransa, Rusiya, İran kimi dövlətlərlə vacib münasibətləri inkişaf etdirməyə başladı.

Atəşkəs rejiminin əldə olunmasından

məhərətlə istifadə edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının əsas sahəsi olan neft-qaz sənayesinin inkişaf strategiyasının konsepsiyasını yaratdı. Hələ Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşunasları və səyyahlarından Əhməd Əl-Bələruri (IX əsr) Abşeronun iqtisadi həyatın qədimdən neftle bağlı olduğunu göstərmiş, Əbü'lshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyahı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərqi ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İранa, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Rəzinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-e qədər belə neft çalaları və quyu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarıldı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer Isveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasimbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahilən 18 m və 30 m aralı iki neft quyu qazdırılmışdır.

1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən Azərbaycanın neft sənayesinin inkişafı başlanır.

XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətə sahildən 30 m aralı dənizdə qazılmış el quyuşundan neft hasil edilmişdir.

1859-cu ildə Bakıda ilk neftçarmaza zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikildi və dünyada ilk dəfə neftçarmaza prosesinde soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftçarmaza qurğusu fəaliyyət göstərirdi.

Mexaniki üsulla quyuşuların qazılması texnika-texnologiyası inkişaf etdiyikə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahi a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturunu və neftin emalı inkişaf etməye başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalasılır, Bakı şəhəri dönya sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye əsası ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlinde olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətde 2 sahə hərraca qoyulur. Azərbaycan neftinin tarixini və dəyerini gözəl bilən Heydər Əliyev "Əsrin müqaviləsi" ilə yeni eranın əsasını qoyma. Sözsüz ki, bunun mahiyyətini yaxşı bilən xarici böyük güc mərkəzləri Azərbaycanda döv-

letin güclənməsinin, müxtəlif sahələr üzrə dövlət siyasetinin konseptuallaşmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar. Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun Ulu Öndər haqqında söylədikləri də maraq doğurur. O bildirib ki, "Azərbaycana ikinci qayıcıdı dövründə Heydər Əliyev, ilk növbədə, xalqı azərbaycanlıq ideyası ətrafında birləşdirək müasir Azərbaycan dövlətini yaratdı. Azərbaycan inkişaf etmək imkanı qazandı. Heydər Əliyev xalqla hakimiyətin vəhdətinə nail oldu. Heydər Əliyev ölkənin neft-qaz sektoruna böyük investisiyalar cəlb etməklə yanaşı iqtisadiyyatın bu sektoruna ümumilli və dövlət nəzarətini də təmin etmişdir. Bu, əlbəttə, Heydər Əliyevin dahiyan qərarlarının nəticəsi idi. "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının tezliklə bərpa edilməsinə şərait yaratdı".

Dövrün tələbinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunuğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu xüsusi əhəmiyyət kəsb edirdi. Bu sahədə həyata keçirilən tədbirlər böyük müqavimətlə qarşılaşdırıldı. Bu müqavimət güclənərək dövlət çərvişiliyi cəhdinə çevrildi. 1994-cü il sentyabrın 20-de "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan dövlətçiliyinə qarşı yönəlmüş qüvvələr fəllaşdırıldı. Sentyabrın 29-da Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətl yetirildilər. Heydər Əliyevin fiziki cəhdən məhv ediləməsi planı hazırlanmışdı. Oktyabrın 3-4-de Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə dövlət çərvişinin həyata keçirilməsinə başlanılmışdı. Heydər Əliyev oktyabrın 4-de televiziya ilə xalqa müraciət etdi. Oktyabrın 4-dən 5-ne keçən gecə onun çağırışı ilə Prezident Aparatı qarşısına minlər adam toplaşdı. Beləliklə, dövlət çərvişiliyi cəhdinin qarşısı alındı. Oktyabrın 5-də Azadlıq meydənində ümumrespublika mitinqi keçirildi. Heydər Əliyev mitinqdə çıxış edərək baş verən hadisələrin səbəblərini, gedisi, qarşısını alınması yolunda görülmüş bütün işləri təhlil etdi. Heydər Əliyev mitinqdəki çıxışında dedi: "Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliliyi puça çıxarmağa, onu müstəqillik yoldan döndərməyə, bu yolla irəliliyişinin qarşısını almağa, ölkəmizin daxili içtimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmak, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır".

1995-ci il martın 13-17-də yeni, ikinci dövlət çərvişiliyi cəhdini baş verdi. Çərvişliyə əsas rolu, Cavadov qardaşları başda olmaqla, Xüsusi Təyinatlı Polis Dəstəsi oyнayındı və martın 17-də dövlət çərvişiliyi cəhdini aradan qaldırıldı. Artıq Azərbaycanı müstəqillik və inkişaf yolundan döndərmək mümkün deyildi. Azərbaycanı parçalanmaqdan, xalqı ümidişlərdən qurtaran Heydər Əliyev qurduğu müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, güclənməsinin və progressiv konsepsiyasını yaratmaqla bu dövlətin sabit və uğurla inkişafı üçün siyasi vərisliyi də təmin etdi və İlham Əliyevi özünün siyasi davamçısı kimi təqdim edərək "Mən ona özüm kimi inanıram" deyərək bu siyasetin etibarlı davamını təmin etdi.

Region Analitik İformasiya Mərkəzi
"Ses" qəzetiñin sifarişini əsasında

15 iyun 2019-cu il

VƏTƏNİN XİLASI, XALQIN QURTULUSU...

Düz 26 il bundan önce, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyetə qayıdışı ilə müstəqil dövlətciliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas edildi. Həm də ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Söhbət etdiyimiz ziyanlılar və millət vəkilləri "SƏS" qəzeti və verdikləri açıqlamalarında Ulu Öndər Heydər Əliyevin dünya xalqlarının həsəd apara biləcəkləri ider olduğunu bildirdilər.



Nazim Ağayev, YAP Xəcməz rayon təşkilatının sədrı:

- Belə bir deyim var: adını tarixə yayanlar, adı ilə tarixi yayanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixine böyük hərflərle həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış Dahi Liderdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtırıdan və inkişaf etdirən bir Lider kimi də hər bürümüz qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Bugünkü Azərbaycanımız, müstəqilliyyimizin möhkəmlənməsi və ölkəmizin ider dövlətə çevriləməsi, mehz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasetinin mentiqi nəticəsidir. 1990-92-ci illərdə, serişəsiz rehberlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınlıq yaradaraq, Azərbaycanı uğuruma aparırdı, dövlətcilik və müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Dahi Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnamesine qızıl hərflərlə yazılıdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyətə qayıtması, bütövlükde, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ile başlanıldı. Neticədə, Azərbaycan vətəndaşları yaranmış təhlükələrdən qurtuldu, Azərbaycanın bir dövlət kimi dünya xəritəsində silinməsi təhlükəsi isə tamamilə aradan qaldırdı. Bundan sonra, mehz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində ölkədə bütün sahələr üzrə quruculuğa start verildi. Ona görə də, bu gün hər bir Azərbaycan vətəndaşının fiziki varlığı, mənəvi varlığı, birmənəli olaraq, Ümummilli Lider Heydər Əliyevin adı ilə əbədiyyən bağlıdır. Azərbaycan bu gün Heydər Əliyev si-

yasetinin uğurlu inkişafi nəticəsinde, artıq ider dövlətə çevrilmiş və regionda öz sözünü deyən ölkə kimi böyük layihələrin həyata keçirilməsində uğurlara imza atmaqdır. Əlbəttə ki, məhz bu gün bu tarixi nailiyyətlərə Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu siyaseti nəticəsində nail olundu. Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasında dayanan güclü, qüdrətli, müstəqil, öz sözünü beynəlxalq kursularda qətiyyətə deyən müstəqil ölkələrdən. Söz yox ki, Azərbaycanın tərəqqisi və inkişafi, dünya dövlətləri arasında xüsusi əhəmiyyətə sahibdir. Ümummilli Lider Heydər Əliyevin vaxtılık yaratdığı inkişaf strategiyasına söykənir.



Ramiz Şabanov, YAP Tərtər rayon təşkilatının sədrı:

- 1993-cü il 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə Ümummilli Lider Heydər Əliyev Sədr seçildi. Bununla da, Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev dağılmış olan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini temin etmiş, dünyada söz və nüfuz sahibi olub, dinamik inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də, Onun ikinci dəfə siyasi hakimiyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycana yenidən, ikinci dəfə ali siyasi hakimiyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi potensialının yüksəlməsinə nail oldu. Həmin dövrlərdə Azərbaycanın dövlət büdcəsi indikindən yüz dəfə aşağı idi. Yeni 250 milyonu əhatə edirdi. Həmin dövrədə də Ulu Öndər Heydər Əliyev sosial siyasetə olduqca həssas yanaşındı və çox əhəmiyyətli fərمانlar imzalayırdı. Qaçqınların və məcburi kökənlərin sosial vəziyyətinin yaxşılaşması, onların ərzaq təminatı, pensiya müavinətlərinin daim artırılması, əmək haqqlarının artması, iqtisadi islahatların artması və bu kimi məsələlərlə bağlı Ferman və qərarlar qəbul etmişdir. 1998-ci ildən başlayaraq, Azərbaycanda iqtisadi sabitlik əldə olundu. Görülən böyük və nəhəng işlərin nəticəsində Azərbaycan 2000-ci ildən özünün uğurlu iqtisadi inkişafına qədəm qoydu və Onun siyasetini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev, məhz Azərbaycanı Heydər Əliyevin əsasını qoymuş strateji əsasında quraraq, ölkə-

ni böyük iqtisadi naliyyətlər əlde etmiş respublikaya çevirmişdir. Birmənəli şəkildə demək olar ki, Ümummilli Liderin titanik səyəri nəticəsində, yaradılan bünövrə və müəyyənləşdirilən siyaset indiki dinamik yüksəlişin ilkin əsası rolu oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin siyaseti Azərbaycanın hərtərəflı inkişafına indi də xidmət etməkdədir. Bu gün Prezident İlham Əliyevin xariçi siyasetdə əlde etdiyi bütün uğurlar Onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin vaxtılık yaratdığı inkişaf strategiyasına söykənir.



Seyfəddin Əliyev, YAP Məsallı rayon təşkilatının sədrı:

- 15 iyun Milli Qurtuluş Günü elektrici gündür ki, bu tarix hər zaman xatırlanmalı və hemiye deyilməlidir: "Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruluş tarixi, məhz 1993-cü il 15 iyundan başlayır. Qeyd edim ki, 1988-ci ilin evvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəcilik sisteminin dağılmış prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1993-cü ildə özünün ən pik nöqtəsinə çatmış oldu. Bununla da, Azərbaycanda dövlət idarəciliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır, vahid idarəcilik sistemi tamamilə məhv olmuşdur. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Eyni zamanda, dövlətdə ayrı-ayrı vezifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Suret Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qaziyev, İsgəndər Həmidova, Pənah Hüseynov, İsa Qəmər və Arif Hacılıya tabe olan hərbi dəstələri deyildi. Məhz bele bir dövrde Gəncədə məlum 4 iyun hadisəleri baş verdi. 4 iyun 15 iyun qədər olan proseslər isə, sanki bir kinokronikanı xatırladır. Çünkü bu müdəddətə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Bütün bunların hamısı isə ölkədə vətəndaş mühərribəsinin başlanğıcı demək idi. Əger iyunun 8 və 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandı Bakiya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş mühərribəsi böyük vüsətə ləğv olunacaqdı. Ulu Öndər Heydər Əliyevin, məhz o dövrə belə bir cəsərətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni

zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi. Xüsusi olaraq, vurğulanmaq istərdim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu.



Mehdi Balabəyov, YAP Şəhəran rayon təşkilatının sədrı:

- Dünyanın ən görkəmli iderləri Ümummilli Lider Heydər Əliyev siyasetinə böyük anlamda qibə hissi ilə yanaşırlar. Çünkü Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Bu şəxsiyyətin böyük hüdudlu xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Məhz bu baxımdan, 15 iyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən eləmtədə bir tarixi hadisə kimi daxil olmuşdur. Çünkü bu tarix Azərbaycanın xilas və nücat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özüne qaytarırdı. Geniş ictiyāyyətin davamlı çağrılarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qaydışı Vətənin xilası və xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədrini seçildi. Bu gün də mövcud iqtidarin monolit birliliyi nəticəsində, Ümummillilərin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətəl inamla getməkdə, inkişafını davam etdirməkdir. Bu xətti ezmələ, dəyanətələ irəli aparan isə Ulu Öndərin layiqli siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuzu malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən principial məsələlərdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə xas olan məhdudiyyət qəbul etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünlüy, uzaqgörən daxili və xarici siyaset, Onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz namine səmərəli fəaliyyəti hər birimizdə qurur hissi oyadır.



Səfa Ağayev, YAP İmişli rayon təşkilatının sədrı:

- 15 iyun Milli Qurtuluş Günü... Xalqımızın taleyinde dönüş anı... Məhz 26 il bundan önce, tarixin bu günü xalqımızın Ümummilliləri Heydər Əliyevin hakimiyətə qayıdışı ilə müstəqil dövlətciliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas edilmişdir. 1993-cü ilin yayına doğru ölkəni xaos bürümüş, cəmiyyətdə narahatlı doğuran proseslər vüsstət almışdı. Ona görə də, bu xaosun qarşısını almaq üçün Azərbaycanın tanınmış ziyanlıları, elm və incəsənet xadimləri Azərbaycan xalqı adından o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisini Sədrini olan Heydər Əliyevi Bakıya dəvet etdilər. Ümummillilər Heydər Əliyev bütün risklərə baxmayaraq, bu dəvəti qəbul etdi. Bununla da, Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçildi. Bu tarix Azərbaycan xalqının şüurunda Milli Qurtuluş Günü kimi həkk olundu. Milli Qurtuluş məfkurəsi dedikdə isə, "biz xoasdən, anarxiyadan, özbaşınlıqlıdan, hakimiyətsizlikdən xilas oldug" kimi sözələri yada düşür. Amma bunların heç biri deyilişi gözəl sözler deyil. Bu sözələrin hər birinin arxasında, məhz o sözün etimoloji cəhətdən böyük bir məzmunu dayanır. Ona görə də, məhz o dövrə Azərbaycan xalqının yeganə ümidi yeri Ulu Öndər Heydər Əliyev idi. Çünkü bir dövləti, bir xalqı ayaqda tutacaq, bu qədər dəyərlər sisteminin həmisinə məhdudiyyət qoyulsə, əlbəttə ki, bu, mütələq dağılmalıdır. Məhz bütün bunları təmin edəcək və bu böyük işlərin öhdəsindən gələcək yeganə şəxs Ulu Öndər Heydər Əliyev idi. 1993-ci ilin 15 iyununda Milli Məclisə Sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan dövlətciliyi, xalqın milli-mənəvi birliyi, ordunun gücləndirməsi, iqtisadiyyatın yenidən təşkili, bütün maliyyə məsələlərinin yenidən qaydalaşması və bir dövlətin var olması üçün nə vacib sayılırda, onu etmiş oldu. Məhz o vaxt Ulu Öndər Heydər Əliyev tərəfindən atılan addımlar müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmiş oldu. Hazırda Azərbaycanın inkişaf etməsi, məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyaset bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

RƏFIQƏ HÜSEYNOVA

Milli Qurtuluşdan başlayan yüksələş yolu

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlisi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyaraq, respublika da tətqiqan edən ictimai-siyasi böhrəni aradan qaldırdı və ölkəmizdə inkişafın təməlini qoydu. Azərbaycanın ictimai-siyasi həyatında mühüm rölyef oynayan Milli Qurtuluş Günü ilə bağlı YAP Ağcabədi rayon təşkilatını sədri Rövşən Əhmədov "Səs" qəzeti nə verdiyi açıqlamada fikirlərini ifade etdi:

Beynəlxalq miqyasda etibarlı tərəfdəş, demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçidiyi inkişaf yolunun təməli 15 iyun Mili Qurtuluş Günündə qoyulub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidlə tələbi ilə hakimiyyətə qaydışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmazı, milli mənənəyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasetinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirsek, ictimai-siyasi vəziyyətin gərginliyini və belə bir zamanda, Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb ge-



dirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın qarşısında yeniden imkanlar açıldı və uğurların təməlini qoydu. Əlbəttə ki, bu gün böyük fəxərətlə söz açdığımız uğurların yolu çətin, ağır və məşəqqətli yoldan başlanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qaydışı yenica qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi ve iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Azərbaycanı, Azərbaycan xalqını böyük bələdan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsərəti və müdrikliyi qoruyub-saxladı. Əger Böyük Şəxsiyyət olmasayı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdə. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ölkədəki ab-hava tam dəyişdi. Ulu Öndər fealiyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənmesi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, Azərbaycan dövlətçiliyi möhvolma təhlükəsindən xilas olundu. Sonrakı merhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə ugurmasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önemli idi ki, Ümummilli Lider müdrikəsinə dövrün ireli sürdüyü

Zümrüd

bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi.

Ulu Öndər Heydər Əliyevin əzaqərən siyasetinin nəticəsidir ki, ölkəmizdə "atəşkəs" elan olundu, "Əsrin Müqaviləsi" imzalandı, ölkənin inkişaf strategiyasının əsası qoyuldu. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadər potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrde dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya ineqrası olunmasına töhfələrini verdi.

Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasetin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayesində Azərbaycan son 16 ilde özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürləndirilir. Azərbaycanın bütün sahələrdə, davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərمانları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının mühüm rolu olub. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyaset nəticəsində, Azərbaycan ilə bəil gücləmir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini möhkəmləndirir.

BSU-da Milli Qurtuluş Günü qeyd olunub



Dünen Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışının 26-ci il-dönümüne həsr olunmuş "15 iyun Milli Qurtuluş Günü" adlı tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə BSU-nun tərbiye işləri üzrə prorektoru Xanım Sultanova açaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldiyini qeyd edib. Ulu Öndərin, müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən və qardaş qırğınlından qurtardığını bildirək, qeyd edib ki, Azərbaycanın daxilində baş verən gərgin proseslər dövlət müstəqilliyini tehlükə altına almışdı. 1993-cü il iyun ayının

15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qaydışının Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Tədbir Azərbaycan tarixi və ictimai elm-lər kafedrasının dosenti Ərzuman Əmirovun çıxışı ilə davam edib. O, tədbir iştirakçılarını Qurtuluş bayramı münasibətində təbrik edib və Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışır. Ə. Əmirov çıxışında 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Azərbaycanda əldə olunan uğurlar dan, xalqın rıfahının yaxşılaşmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmləndirilməsindən söz açıb.

Sonda "Milli Qurtuluşdan intibah" adlı sənədi film nümayiş olunub.

Zümrüd BAYRAMOVA

YAP Qusar rayon təşkilatı Milli Qurtuluş Günü həsr olunmuş tədbir keçirib



ölkə rəhbərliyinə qayıtdı. Bu, sözün esl mənasında, "Ömrümüz qalan hissəsinə də xalqına qurban verirəm" deyən Ulu Öndərin xalqı və vətəni qarşısında misilsiz fədakarlığı iddi.

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının genclər birliyinin sədri Nahid Hacıyev və rayon təşkilatının idarə heyətinin üzvü Zahir Mustafayev bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə



YAP Qusar rayon təşkilatında 15 iyun Milli Qurtuluş Gününe həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları evvələc Ulu Öndər Heydər Əliyevin abidəsi önunge gül dəstələri düzərzək, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, 15 iyun 1993-cü il xalqımızın qurtuluş və qəhrəmanlıq tarixidir: "Bu tarix Ulu Öndər Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin və həmreyliyinin rəmzi təcəssümüdür. 15 iyun tarixi Azərbaycanın böyük faciə və məşəqqətlərdən qurtuluşunun həqiqi ifadəsinə, inkişaf və tərəqqi ilə səciyyələnən yeni mərhələsinin başlanğıcına çevrilmişdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddərətinin həll edildiyi bu ağır günlərdə Ulu Öndər xalqının təkidlə tələbi ilə

gövşəndərə Azərbaycan hazırlı Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf edir və qarşıya qoyduğu hədəflərə doğru inamlı irəliləyir.

Daha sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev həsr olunmuş videoçarx nümayiş etdirilib.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Britaniya jurnalında "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi" adlı məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə Heytinin sədri Fərid Şəfiyevin Büyük Britaniyanın nüfuzlu dergisi olan "Müsləman azlıqların məsəlesi" jurnalında "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi" adlı akademik məqaləsi dərc olundu.

Mərkəzdən AZERTAC-a verilən məlumatə görə, məqalədə SSRİ rəhbərliyinin ikinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiaları və bunun nəticəsində ermənilərin xaricdən repatriasiya və azərbaycanlıların Ermənistandan sürgün edilməsindən bəhs olunur. Sovet İttifaqı və Azərbaycan arxivlərindən əldə olunmuş material əsasında aparılmış elmi araşdırında Sovet İttifaqı rəhbərliyinin Cənubi Qafqazda



geden siyasi və etnik proseslərə təsiri təhlil edilir. Qeyd etmək lazımdır ki, bu, ingilisdilli akademik dərgide 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsinə həsr olunmuş ilk elmi məqalədir.

gövşəndərə Azərbaycan hazırlı Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf edir və qarşıya qoyduğu hədəflərə doğru inamlı irəliləyir.

Daha sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Milli Qurtuluşa gedən yol”

Bu mövzuda Daşkəsəndə 15 İyun Milli Qurtuluş Günü ilə bağlı dəyirmi masa keçirilib

Dünən Daşkəsən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşa gedən yol” mövzusunda dəyirmi masa keçirilib. Daşkəsən rayon icra hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov xalqımızın həyatında bu günün böyük tarixi əhəmiyyəti və 1993-cü ildə ölkəmizdə yaranmış vəziyyətlə bağlı geniş məlumat verib.

O, qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayitması xalqımızın çoxəslik tarixinə tələyüklü möhtəşəm siyasi hadisə kimi daxil olmuşdur. Tale elə getirib ki, 1991-1993-cü illər



müstəqilliyimizin ilk illerine təsadüf etsə de, ölkəmizin müasir tarixində hərək-mərclik, özbaşınlıq və anarxiya dövrü kimi xatırlanır.

Həmin dövrədə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvet olunmasından ibarət idi. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər Bakıya qayıdı. Bu qayıdış xalqın istəyi və tarixi zərurət idi. Bu qayıdış insanların qəlbini bir inam və rahatlıq toxumu səpdi və ölkənin təhlükələrdən xilas olacağına inamı artırırdı”.

N.Süleymanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü sürətli inkişafından da danışb.

Digər çıxış edənlər də bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qurur sahifəsinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyaset Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuş siyasetin davamlığından xəbər verir.

Tədbirin sonunda “Qurtuluş mübarizəsinin qalibi” adlı sənədli film nümayiş olunub.

RƏFIQƏ KAMALQIZI

Kurdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib



Dünən Yeni Azərbaycan Partiyası Kurdəmir rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü həsr olunmuş dəyirmi masa keçirib. Rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP Kurdəmir rayon təşkilatının fəalları, rayon təşkilatının şura və idarə heyəti üzvləri, gənclər birliyinin və qadınlar şurasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyanlılar, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kurdəmir rayon təşkilatının foyesindəki büstü öünüə güldəstələri düzüblər.

YAP Kurdəmir rayon təşkilatının sədri Ağali Kerimli tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətə təbrik edərək, məruzə ilə çıxış edib. A.Kerimli qeyd edib ki, Milli Qurtuluş Günü xalqımızın müstəqillilik illərində qeyd etməye başladığı en əziz

bayramlardan biridir: “Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır və bu Qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qururunu, tarixini, bu gününü özünə qaytardı, Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü daxil oldu. 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyaset sayesinde, Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət, ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə, insanlar rahat yaşayır, gələcəyə ümidi baxır”.

Tədbirdə rayon təşkilatının idarə heyətinin üzvü, rayon ziyanlılar cəmiyyətinin sədri Sabir Novruzov, şura üzvü, “Qarabağ” ərazi ilk partiya təşkilatının sədri Mehrab Abdurrahmanov, rayon təşkilatının şura üzvü Qasim Hüseynov və rayon təşkilatının gənclər birliyinin sədri Rauf Abuşov və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ikinçi dəfə siyasi hakimiyyətə tarixi qayıdışından sonra fealiyyətindən, yeritdiyi siyasetin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub-saxlanılması, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışıblar.

R.KAMALQIZI



Şabrandə “Nəsimi İlli” ilə bağlı növbəti müsabiqə keçirilib



Dünən YAP Şabran rayon təşkilatı, Şabran Rayon Təhsil Şöbəsi və Poeziya Evinin birgə keçirdiyi “Nəsimi şeirlərinin ən yaxşı qiraətçisi” mövzusunda rayon məktəbliləri arasında müsabiqə keçirilib. Heydər Əliyev Mərkəzində müsabiqədə iştirak edən qalibrələr görüşdə YAP Şabran rayon təşkilatının sədr müavini Fikret Nuşiyev çıxış edərək bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütefəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi İlli” elan edilibdir. Bu şaire verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyət, şeirə, sənətə və onların inkişafına verilən böyük diqqətin nəticəsidir.

Tədbirdə rayon təhsil şöbəsinin məsul

işçisi Fərəh Mahmudova çıxış edərək qeyd edib ki, söz sənətinin son dərəcə qiyaməli incilərini meydana getirmiş bu filosof-şair yalnız Azərbaycanın deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verir. İmadəddin Nəsimi Azərbaycan xalqının ümuməşər mədəniyyətinə bəxş etdiyi qürətli söz ustalarındandır.

Sonra birinci yerə layiq görülmüş Hacı-qaraqalı kənd ümumi orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya iştirakılla rəqdim olunub.

Sonda müsabiqə iştirakçılarının qalibrələri Fəxri Fərman və qiyaməli hədiyyələrlə mükafatlandırılırlılar.

R.HÜSEYNOVA



Hazırda içtimai-siyasi proseslerin mühüm tərkib hissəsinə çevrilmiş sosial şəbəkələr və sosial media vasitələri içtimai əhəmiyyətli problemlərin müzakirəsi baxımdan, mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, siyasi proseslerin subyektlərinin sosial şəbəkələrdə fikirləri və hərəkətləri də diqqəti cəlb edir.

Son dönemlərdə xaricdə erməni diasporunun, eləcə də, antimilli dairələrin birbaşa təhligat rüporuna çevrilən radikal qruplar öz internet resurslarından istifadə edərək vətəndaşları itaətsizliyə çağırır, çirkin siyasi maraqlarına uyğun spekulyasiyalar edirlər. Bu baxımdan, Amerikada oturub jurnalistikanın "texribatlıq janrı"nda müxtəlif nümunələr yaranan, fealiyyətinin birbaşa ermənilərlə sinxronlaş-

Qrant mikrobları...

Sevinc Osmanqızının növbəti fitnəkarlığı...

diran Sevinc Osmanqızı son günlər yenidən cinayətkar "müdafisi" çıxıb. Belə ki, onun bu günlərdə "Realliq.info" saytının baş redaktoru İkram Rəhimovun konkret cinayət əməlinə görə həbsinə siyasi rəng vermesi və bu istiqamətdə spekulyasiyaları diqqətdən yaxınlaşır.

Dəyişilməyən xisət

S.Osmanqızının da hazırda cinayətkar şəxsin müdafisəsinə qalxmazı təccüb doğurmur. Çünkü eyni xisətli S.Osmanqızı da, konkret olaraq, bu şəbəkənin bir mərkəzdən idarə olunduğu təsdiq edən qrant mikroblarıdır. ABŞ-da fealiyyətinin birbaşa ermənilərlə sinxronlaşdırılan Sevinc Osmanqızı sözügeden məsələyə siyasi rəng vermesi və bu istiqamətdə spekulyasiyaları diqqətdən yaxınlaşır. "Siyasi məhbus" məsələsini özleri üçün biznes sahəsinə çevirən, varlanmaq, qrant almaq ehtirası ilə yanan, eyni zamanda, dünya içti-

maiyyətinin diqqətini cəlb etmək istəyən, özlərindən "demokratik" obraz yaratmağa cəhd edən bu qrant mikrobları bir daha göstərdi ki, Sorosun mənəvi qızı sayılan Sevinc Osmanqızı, həqiqətən də, exlaqsızlığın mərkəzində dayanır. Və nifret edilən ən əsas məsələ isə onların özlərini həysizcasına azerbaycanlı adlandırmalarıdır. Rəzil, exlaqsız və bişərflik simvolları olan Ə.Kərimli və S.Osmanqızı bilməlidir ki, bu gün cinayətkarın müdafisinə qalxsalar da, xalq onları heç vaxt bağışlamayacaq və məhz Azərbaycan dövlətinin və xalqının qarşısında xəyanət və satqınlıqlarına görə mütləq, amma mütləq cavab verməli olacaqlar!

**Siyavuş Novruzov:
"Əli Kərimli və Sevinc Osmanqızının qibləsi ABŞ-dır"**

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyinə görə, bu gün qibləsini tənimsayan Əli Kərimli və Sevinc Os-

manqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq isteyirlər: "Onların qibləsi ABŞ-dır" Belələrinin məqsədi isə cinayət faktından diqqəti yاخindırmak və ənənəvi "siyasi məhbus" məsələsini gündəmə getirməklə, bundan dividend götürməyə çalışmaqdır. Şəbəkənin bu məkrli sənənlərini Sevinc Osmanqızı vasitəsilə dövriyəye buraxmaları da təsadüf sayılmalıdır. "Siyasi məhbus" məsələsini özleri üçün biznes sahəsinə çevirən, varlanmaq, qrant almaq ehtirası ilə yanan, eyni zamanda, dünya içti-

maiyyətinin diqqətini cəlb etmək istəyən, özlərindən "demokratik" obraz yaratmağa cəhd edən bu mənəfe qruplarının növbəti addımları onların qaragürüh xisətini bir daha göstərdi. Görünən budur ki, xarici təxribatçı, ermənipərəst dairələrin dəstəyi ilə bu mövzunu ortaya atmaqla destruktiv və anti-millili fealiyyətlərini artırmaq üçün bolluca qrant alıblar".

Beləliklə, Azərbaycan dövlətinin əleyhinə həyata keçirilən bü-

tün çirkinliklərin içindən Ə.Kərimli və onun Avropadakı, ABŞ-dakı qrantdaşları dayanır. Sevinc Osmanqızı, Ə.Kərimli, O.Teymurxan və digər radikal qrupları bir amal birləşdirir: öz şəxsi maraqları namənə Azərbaycanı qurban vermek...

Beləliklə, AXCP sədri Ə.Kərimli və trolları bir tərəfdən, ABŞ-da oturub, xarici keşfiyyatçılar altına "yixilan" bu vasitə ilə xeyanətlərini sürdürüb Sevinc Osmanqızı başqa tərəfdən, Fransada erməni maraqlarına nökərçilik edən Qənimət Zəhid bər tərəfdən, digərləri isə, öz tərəflərindən müxtəlif təbəqəli insanlara qarşı reketçilik edib, cinayətlər töretnmış İkram Kərimova "siyasi məhbus" donunu geyindirməklə, "kim birinci qapdışa, qapdı" oyunun nəticəsini görməkdir. Və İkram Kərimov məsəlesi də burada yeni saxtakarlıq növünün göstəricisidir. Əlbette ki, hər bir bənzər şər-böhtən eməllerinin ifşa olunması dəfələrlə sübuta yetirilib. Məhz İkram Kərimov məsəlesi də heç bir uğur qazana bilməyəcək. Azərbaycana nifret edən bu şəxslərin əsl üzü budur. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqtəyi-nəzərdən, xəyanətkardalar və fərəridən başqa bir şey deyillər.

R.HÜSEYNOVA

Əli Kərimili bayraqımızın dalğalanmasından narahatdır...

AXCP sədri, əslində, bununla nə qədər ucuz, qara qəpiyə satılan siyasi fahişə olduğunu növbəti dəfə isbatlamış oldu

B u günlərdə xalqımız 15 iyun Milli Qurtuluş Günü böyük iftخار hissi ilə qeyd etməkdədir. Ölkəmizin müxtəlif yerlərində, hətta ən ucqar bölgelərində, o cümlədən, ölkə xaricində yaşayan soydaşlarımız bu fərəhli günü qürurla yaşamaqdadırlar. Xilas, inkişaf, intibah və tərəqqi yolumuzun başlanğıcı olan Milli Qurtuluş reallığı Azərbaycanımızın dünya xəritəsində silinməməsi, bayraqımızın əbədiyyən dalğalanması faktorunun isbatı, sübutu, gerçəklividir və bütün bunlara görə biz - Vətəninin, dövlətinin hər qarşısını sevən azərbaycanlılar Ulu Önder Heydər Əliyevi xilaskarlığına, qətiyyətinə və iradəsinə baş eymirk!



gündərə dərdə-qəmə düşür ki, xalq hakimiyətə Heydər Əliyevi getirdi və Onun rəhbərliyi ilə bu ünsürləri siyasi səhnədən süpürüb atdı!

Belə bir gündə qürurla dalğalanan, dalğalandırılan üzrəngli bayraqımıza belə, dil uzadanlar da var ki, onlardan biri də AXC-Müsavat iqtidarında dövlət müşaviri postunda oturan, bu gün AXCP adlı satqınlar partiyasına sədrlik edən Əli Kərimlidir.

Əli Kərimli bu günlərdə 5 km 100 m uzunluqda Dövlət Bayraqımızı yüksəldən, ciyinlərində daşıyan general və zabitlərimizə qarşı öz cırkınlıq kampaniyasını aparır

Düz 26 ildir ki, hakimiyətə deyil, məhz xalqa, dövlət maraqlarına qarşı

müxalifətçilik, qaragürühçuluq edən, Azərbaycan dövlətinin və xalqının bütün uğurlarına qara yaxan şərbəz Ə.Kərimli bu günlərdə 5 km 100 m uzunluqda Dövlət Bayraqımızı yüksəldən, ciyinlərində daşıyan general və zabitlərimizə qarşı öz cırkınlıq kampaniyasını aparır. Bayraqımızı 5000 nəfər heyətə ciyinləri üzərində daşıyan oğullarımıza qarşı, hətta ermənidən betər düşmən münasibəti sərgiləyən Ə.Kərimli, əslində, bununla nə qədər ucuz, qara qəpiyə satılan siyasi fahişə olduğunu növbəti dəfə isbatlamış oldu. Sosial şəbəkədə klaviatura qəhrəmanlığı xəstəliyinə bulaşmış bu məxlüq üçün, sadəcə, bir bəhane olmalıdır ki, dərhal həmin ətrafda var gel edib, klounluq nümayiş göstərsin. Hətta ona qalsa, öz sərsəm sualları ile bayraqını sevən oğul və qızlarımıza sual edər ki, Dövlət Bayraqına nəye görə bu qədər hörmət göstərir, onu bu qədər sevir, əziz tutur, dalğalandırırsınız? Ancaq AXCP sədri birdəfəlik anla-

malıdır ki, xalq zətən onu və ətrafindəki xainləri rədd edib. O, dərk etməlidir ki, Azərbaycan xalqı, nəinki Milli Qurtuluş Gündənde, eləcə də, digər şərəfli tarixlərde bayraqımızı dalğalandırmaqdır, dövlətini, Prezidentini, Ali Baş Komandanını sevməkdə davam edəcək, Qarabağımıza da, İrəvanımıza da bu bayraqı sevən, onun üçün ölümə getməyə hazır olan oğul-qızlarımız sancaq! Ə.Kərimli və onun kimi ünsürlər isə buna qətiyyən şübhə etməsinlər...

Rövşən NURƏDDİNOĞLU



İntellektualların "Nar" kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önem verən "Nar"-ın baş sponsorluq etdiyi "Breyn Rinq" intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar "Gənce", "Nar" və "Kapital" komandalarıdır.

Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbinə təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan "Nar" tərəfindən təsis edilmiş "Nar" kuboku uğrunda mübarizə aparırlar. "Nar" kubokunun sahibi iyün ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. "Breyn Rinq" həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nar"-dan hədiyyə qazanmaq şansı eldə edirlər. Yarış eñirdə yayımlanıldığı saatda "Nar"-ın "Facebook" səhifəsində paylaşılan suala əntəz cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər. May və iyun aylarının qalibləri İsarifil Əhmədov, Mikayıllı Mıkatılli, Əhməd Kamalov, Üzeyir Mehrəli və Vüqar Şirinzadədir.

Qeyd edək ki, "Nar" gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan maraqlını artırmağa səy göstərir.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilde fealiyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəsinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

15 iyun 2019-cu il

İkram Kərimov üzərində oynanılan "siyasi məhbus" tamaşası

Yaxud xainlərin əlinə yeni qrant girəvəsi düşüb

Sərr deyil ki, istər dağdıcı müxalifet "liderləri", istərsə də onların Qərb ölkələrində "disident", yaxud "siyasi mühacir" statusu altındaki quyuqları, əllərinə düşən hər bir fürsətdə, Azərbaycan dövlətinin əleyhinə müxtəlif kampaniyalara başlayırlar.

Sosial şəbəkələr vasitəsi ilə canlı yayım-lara çıxmışla, ölkəmiz əleyhinə ağızdolusu nağıllar uyduran sözügedən ünsürər yığınğı, her bir addımlarını məqsədi şəkildə atdıqlarını da gizlətmirlər. Ümumiyyətə, hər bir şantaj, böhtan və sabotajlılıq cəhdlerindən açıq-aşkar qrant qoxusunun geldiyi göz önündədir. İstər insan haqları, istər söz və ifadə azadlığı, istərsə də digər məsələlərdə özərini ülgücləyen, yaxa-başlarını cıraraq haray-şivən qoparan xain məxluqlar toplumu, hətta alacaqları qrantlar uğrunda da birlər ilə bəhsə girməkdən çəkinmirlər.

Reket jurnalist İkram Kərimovun həbsi etrafında da eyni hal yaşanır

Sağlam düşüncəli ictimai rəy, dəfələrlə belə halların şahidi olub ki, sosial şəbəkələrde her hansı bir sifarişli mövzu etrafında, xüsusilə, "siyasi məhbus" məsələlərində çığır-bağır salan sözügedən tiplər əldə edəcəkləri qrantlardan dolayı, bir-birlərinə qənim kəsilirlər. Görünür, növbəti məsələdə də - reket jurnalist İkram Kərimovun həbsi etrafında da eyni hal yaşanmaq üzərdir.

Misal üçün, artıq AXCP sədri Əli Kərimli və trolları bir tərəfdən, ABŞ-da oturub, xərici keşfiyyatçıların altına "yixilan", bu vasite ilə xəyanətlərini sürdürünen Sevinc Osmanqızı başqa tərəfdən, Fransada erməni maraqlarına nökerçilik edən Qənimət Zahid bir tərəfdən, digərləri isə, öz terəflərindən müxtəlif təbəqəli insanlara qarşı reketçilik edib, cinnatlılar töretnmiş Ə.Kərimova "siyasi məhbus" donunu geyindirməyə başlayıblar. Çünkü ortada qrantlar var ve həmin qarantalar, necə deyərlər, kim birinci qapıldı, qapdı... Bunun üçün isə şər, böhtan atmaq, ölkənin nüfuzlu siyasi xadimlərinə qarşı əcmur yaxmaq kampaniyalarını gerçəkləşdirmək lazımdır ki, onlar belə məsələlərdə pərvardırlar.

İkram Kərimovun

Rövşən NURƏDDİNOĞLU



qanunazidd əməlləri nəticəsində, həbs olunacağıni hiss etdiyi üçün, yüksək rütbəli dövlət məmərunu hədəfə alır, onu davamlı tənqid atəşinə tutur, bununla da, "siyasi məhbus" donunu keçirir başına

Başqa tərəfdən, onu da qeyd edə bilerik ki, jurnalist adına ləkə getirərək, reketçilik fəaliyyəti ilə məşğul olan şəxslər, elə İ.Kərimovun özü də, işlətdikləri qanunazidd əməlləri nəticəsində, həbs olunacağılarını hiss etdikləri halda, hansısa bir yüksək rütbəli dövlət məmərunu hədəfə alır, onu davamlı su-rətdə tənqid atəşinə tuturlar. Burada da "siyasi məhbus" məsəlesi gündəmə gəlir. Da-ha dəqiq desək, "siyasi məhbus" kimi yuxarıda adları hallanan və hallanmayan xainlər toplumunun dəftərlərinə düşürlər. Sifarişlər isə, öz yerində. Əlbəttə ki, baş verənlərin hər biri oynanılan uğursuz teatral tamaşalarıdır və İ.Kərimov məsəlesi də burada yeni saxtakarlıq növünün göstəricisidir. Bu adam, açıq-aşkar sübut edir ki, öz reketçilik fəaliyyətini "siyasi məhbus" məsələsinə doğru yönəldir, neticədə, xainlər tolumu onu bu "statusda" təqdim etmək, həm özlərinin qrant maraqlarını reallaşdırmağa çalışır, həm de bu vasitə ilə gündəmə qalmaya cəhdler göstərirər. Əlbəttə ki, hər bir bənzər şər-böhtan əməllərinin ifşa olunması, dəfələrlə sübuta yetirilib. Məhz İ.Kərimov məsəlesi də bu sıradandır və oynanılan tamaşa onlara heç bi uğur qazana bilməyəcək.

Son vaxtlar "Milli Şura", AXCP və Müsavat sosial şəbəkələrdə Azərbaycan atributlarını təhqir edən, milli hissəyyata toxunan videogöruntülər yayır, şər və böhtan xarakterli məlumatları paylaşırlar. Bütün bunlar, bir daha onu təsdiq edir ki, bu şəxslər müstəqil deyillər, onları xarici anti-Azərbaycan qüvvələr təlimatlandırırlar. Söhbət etdiyimiz müsahiblərimiz də, müxalif başbilənlərin və onların trolllarının qarayaxma kampaniyaların arxasında məkrli xarici dairələrin dayandığını bildirdilər.

"Yurddəş" partiyasının sədri Mais Səfərli: "Bu, müxalifətin bədbəxtçiliyidir"

- Bu gün dünyanın siyasi xəritəsinə nəzər yetirsek, Azərbaycan ki-mi davamlı siyasi stabilliyin və iqtisadi inkişafın olduğu dövlətlərin azlıq təşkil etdiyini görmək olar. Bu da, ondan irəli gelir ki, Azərbaycanda bu stabilliyi əldə etmək, iqtisadi inkişafi təmin etmək üçün Ulu Öndər müdrik və əzaqqəren siyaset aparıb. Bir sözə, Azərbaycan dövləti dünya dövlətləri arasında yetərinə hörmətini qazanmış bir dövlətdir. Ölkəmizin güclü inkişafını hər kəs çox yaxşı bilir. Təəssüflər olsun ki, Azərbaycanın həm xaricində, həm de daxilində əle qüvvələr var ki, ölkəmizin parlaq inkişafına qısqanlıqla yanaşırlar. Xüsusi də, xaricdəki ermənipərst qüvvələr bunu həzm edə bilmirlər və bu qüvvələr də ölkəmizin inkişafını əngellemək üçün, stabilliyi pozmaq üçün çoxçəşidli vasitələrdən istifadə edirlər. Bu gün, çox təəssüflər olsun ki, stabilliyin pozulması yönündə addım atan qüvvələrdən biri də radikal müxalifətdir. Radikal müxalifətin atdığı bu addımlar birbaşa xaricdə



Azərbaycanı istəməyən, inkişafından qısqanlıq hissi keçirən qüvvələrin dəyirmanına su tökmək deməkdir. Bu qüvvələr normal siyasi fəaliyyət göstərmək üçün özlərinin səhvərini düzəltmək evezinə, şər və böhtan kampaniyası ilə gündəmə gelmək isteyirlər. Ancaq yanılırlar. Bu cür anormal addımları və açıqlamaları ilə cəmiyyətdə nifret obyektiye çevriləmək, gözən düşürlər. Bu müxalifətin bədbəxtçiliyidir.

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Məkrli qüvvələr "5-ci kolon"dan istifadə edirlər"

- Hər bir vətəndaş dövlət attributlarına sevgi və hörmətə ya-naşmalıdır. Cünki müstəqilliyi-mizin və dövlətçiliyimizin rəmzi sayılan bu attributlar minlərlə şəhidlərimiz qanı-canı bahasına əldə edilib. Təəssüf ki, müxalif təmsilçiləri Azərbaycan atributlarını təhqir edir, xalqın milli hissəyyatı ilə oynayırlar. Azərbaycanın müstəqilliyini, güclü dövlət olmasına istəməyen xarici qüvvələr cəmiyyətimizdə parçalanma, qarşılurma yaratmaq üçün bu cür həssas məqamlar-dan yararlanmağa çalışırlar. Xüsusi də, erməni lobisi Azərbaycan attributlarını təhqir edən, xalqımızın milli hissəyyatını qıçışlandırmak üçün sosial şəbəkələrin yaratdı-ğı imkanlardan da istifadə edərək, öz mənfur planlarını həyata keçirməyə cəhd göste-rirərələr. Onların bu planlarının rellaşması üçün daxilimizdəki "5-ci kolon"dan da istifadə edilir. Bu cür "azərbaycanlılar" üçün vətən, dövlət, xalq sevgisi ikinci plandadır. Onlar üçün başlıca meyar şəxsi mənafelərdir. Lakin bu gün Azərbaycan cəmiyyəti birdir, bütövdür. Bu cür cılız oyunlarda cəmiyyətimiz daxilində parçalanmalara nail olmaq və qarşılurma yaratmaq mümkün deyil. Azərbaycan xalqı öz liderinə inanır və Onu dəstekləyir.

GÜLYANƏ

Qaragüruhçu şəxslərin kimliyini jurnalistlər ciddi araşdırısa...

Yaşar Kələntərli: "Bunun cəmiyyətimizə çox böyük xeyri olar"

Son günlər müxalifət döşərgəsinin müxtəlif cinah-larında qarşılıqlı ittihamlar və iddialar səslənməkdədir. Belə ziddiyətlərdən biri də Qüdrət Həsən-quliyevin sədri olduğu BAXCP ilə yaşanır.

"Pənah Hüseyn, Elşad Musayev və Arzuxan Əlizadənin BAXCP sədri, millet vəkili Qüdrət Həsənquliyevlə və parlamentdə təmsil olunan digər partiyaların sədrləri ilə görüşüne etiraz edən qaragüruhçu şəxslərin kimliyini jurnalıstlər ciddi araşdırısa, bunun cəmiyyətimizə çox böyük xeyri olar". Bu fikirləri BAXCP-

nin baş katibi Yaşar Kələntərli deyib. Onun sözlərinə görə, həmin şəxslər ictimai nüfuzlarının ne olduğunu gözəl bilirlər.

"Fəaliyyətindən daha çox inəkləri ilə tanınan birisinin hansı qapılara düşdüyü də hamı çox yaxşı bilir"

"Onların vaxtile parlamente iqtidarı dəstəyi ilə düşmək üçün



hansı oyunbaşlıqlardan çıxdıqlarını isə mən çox yaxşı bilirəm", deyə bir sira məqamları unutmadığını bildirən BAXCP funksioneri daha bir xatırlatmayı edib: "2010-cu ilin parlament seçkilə-

rində Yasamaldan Isa Qəmbərin alternativi olan birisinin niyə namizəd olduğu seçki dairəsini deyişdiyi, Isa Qəmbərə, Əli Kərimliyə həmin ərefədə niyə saxta və gülüş doğuran formada hücum etdiyini siyasetlə az-çox maraqlanan hər kəs bilir. Yaxud ömründə bircə dəfə də olsun ağıllı təklifi ilə diqqət cəlb etməmiş, siyasi fəaliyyətindən, daha çox inəkləri ilə tanınan başqa birisinin, hansı qapılara düşdüyü də hamı çox yaxşı bilir. Hamı onu da bilir ki, məhz siyasi sürüskənliliklərinə görə, ağızlarının üstündən vurub geri göndərilərlər. Bu adamları narahat edən

əsas məsələ, ondan ibarətdir ki, birdən iqtidara hansı dialoq olar və onlar kənarda qala bilərlər".

Xatırladaq ki, Yaşar Kələntərli həmin xatırlatmalarında Isa Qəmbərə və Əli Kərimliyə siyasi hücum edən şəxs kimi VIP sədri Əli Əliyevi, inəkləri ilə tanınan partiya sədri kimi isə "Azadlıq" partiyasının sədri Əhməd Orucu nəzerdə tutub. Qeyd edək ki, son günler BAXCP rəhbərliyi ilə adları çəkilən partiya sədrləri arasında sərt ittihamlar və söz atışmaları müşahidə olunmaqdadır.

Rövşən RƏSULOV

Erkən evlilik məsələsi XX əsrədək dünyanın təqribən hər yerində mövcud olmuş və adı bir sosial normaya çevrilmişdir. Dünyanın XX əsrədək olan tarixindən buna kifayət qədər misal göstərmək olar. XIX əsrədən Avropada intensivləşən modernlaşmə prosesləri, tədricən ənənəvi cəmiyyətin dəyərlərinin ortadan qalxması və onların yeni liberal dəyərlərlə əvəz olunmasına şərait yaratdı. Lakin cəmiyyət nə qədər müasirləşsə də, öz köhnə ənənələrindən tamamilə qurtula bilmir. Bu baxımdan, müasir cəmiyyətlərdə də keçmişdən gələn ənənələr bu və ya digər dərəcədə yaşayır.

R.Məmmədov yazır: "Moderləşmə proseslərindən kənarda qalan regionlarda orta əsrlərdən gələn ənənələr bu günədək davam edir. Buna görə də, müasirləşməyən ve inkişaf etməyən ənənəvi cəmiyyətlər üçün erkən evlilik sosial normativ qismində iştirak edir. Bu cəmiyyətlər sosial həyatların ənənəvi stereotiplər, adət-ənənələr çərçivəsində yaşayır və onu yeganə mövcudiyət forması kimi qorumağa çalışırlar. Bu stereotiplərin ortadan qalxması, bu cəmiyyətləri idarə edən dini-siyasi elitanın maddi məraqlarına ziddir. Bunu, bu gün erkən evliliyin yüksək seviyyədə olduğunu cəmiyyətlərə aid etmek olar.

Qədim Şərq ölkələrində, Yunnanistan və Romada erkən evlilik müsbət bir hal kimi təsviq olunurdu. Bu ənənə, Qərbə modernlaşmə dövründən sonra tədricən ortadan qalxa da, modernlaşmə prosesindən kənarda qalan əksər Şərq ölkələrində hələ də davam etməkdədir.

Qədim ve orta əsrlərdə əhalinin (xüsusilə, kişişilərin) orta ömür müdəddəti 40-45 yaş həddində idi. Qadınlar da tez vefat edirdilər. Çünkü dünən əhalisinin yaşayış seviyyəsi çox aşağı idi. Sonsuz müharibələr, tibbi xidmetin olmaması, qida çatışmazlığı kimi amillər ölüm seviyyəsinin artmasına səbab olurdu. Qəbilələrin, tayfaların, dövlətlərin maddi tə-

olunmamışdır.

Artıq bəhs etdiyimiz kimi, gender stereotiplərində, patriarchal kültürde yaşayan arxetiplər və bu hiyerarhik arxetiplər cəmiyyətdə qoruyub-saxlayan bir çox dini-siyasi elitalar sərt patriarchal sistemin qorunub-saxlanılmasında maraqlı olmuşlar. Çünkü aşağıdən-yuxarıya doğru hiyerarhik şəkildə qurulan bu patriarchal piramida insanların istismarı üzərində bərqrərdardır. Qadını istismar etmədən, onun mövcud olmasına mümkün deyildi. Niye?

R.Məmmədov yazır: "Piramida sistemi, verginin və herbi-müdafie mexanizminin üzərində dayanır. Vergi ödəyicisi və herbi mülkəlfiyət daşıyıcısı kişişilərdir. Onların sayının çox olması və fiziki sağamlığı dövlətin (qəbilənin, tayfanın) gücünü artırır. Dövlət, onların əməyini və fiziki gücünü istismar etmək üçün, ilk növbədə, qadını istismar etməlidir. Qadın, erkən yaşlardan təkrar istehsala (uşaq dünyaya getirməyə) və onun fiziki terbiyəsinə cəlb olunmaqla, hakimiyət piramidası üçün itaətkar kişi qulları yetişdirir və özü də erkən yaşlardan təkrar istehsal maşınına çevirilir. Təsəvvür edin ki, birdən bu istehsəl maşını işləməkdən imtina edir. Onda nə baş verir? Yaxud təsəvvür edin ki, bu qadınlar yaxşı təhsil alıb, azad insanlar kimi əre gedir, azad və zə-

təyin olunmuşdur. Adətən, Qədim Roma və Yunanistanda qızlar erkən əre gedir və adətlərə görə, toydan əvvəl məbədə gedərək, öz oyuncaqlarını və paltarlarını tənrlərə qurban verir və öz uşaqları ilə vidaslaşdırırlar. Qızlara öz valideynləri pul və ya mal qismində cehiz verirdilər (bu, daima qızın şəxsi mülkiyyəti hesab olunurdu). Dövlət də məbədi, ideoloji olaraq, erkən evlilik qurumunu, bakirəliyi, qadın itaətkarlığını, onun mütələq sədaqətini dəstekləyirdi. İmperianın yerlərde olan güclü patriarchal tayfa və ittifaqları da bu dəyərlərin qorunmasına xidmet edirdilər. Seneka yazırı ki, neslin və ya tayfanın başçıları himayələrində olan gencəri, onların istəklərini nəzərə almadan, siyasi-iqtisadi maraqlarından dəyiş, istədkərli ilə evləndirir (hətta böyük yaş fərqi ilə) və istədkərli vaxt boşandırırdılar. Evlənənlər bir-biriň üzünü yalnız toyda görürdülər.

Qədim Romada kişişilər öz qadınlarına yalnız çox uşaq dünyaya gətirən və ailə-ev işləri ilə məşğul olan məxluqlar kimi baxırdılar. Bir tərefdən, istəksiz evliliklər, ailə cütlüyünün emosional yaxınlığına mane olurdu, diger tərefdən, Roma adətləri qadınları şəhvət obyekti kimi dəyələndirməyi qeyri-etik sayırdı. Roma ənənələri, bir tərefdən, nəsilartırma fövqündə ər-arvad ara-

Qərbə qədim dövrədə erkən evlilik - qadın hüquqlarının pozulması

minati və herbi-müdafiə funksiyası kişişilərin üzərine düşürdü. Müharibələrde kültəvi şəkilde qırılan kişi əhalisinin sayının artırılmasına ehtiyac duyulurdu. Əks-teqdirdə, vergilərin verilməsi, maddi təminat məsələsi və herbi-müdafie mexanizm iflas etməli idi. Bu şərtləri la-yanıqincə yerinə yetirən qəbile və tayfa başçıları cəmiyyətdə və dövlətdə xüsusi statusa malik olurdular."

Müellifin fikrincə, erkən evliliyin təmelində dayanan patriarchal adət-ənənələr stereotipləşən kültür kodları vasitesilə nəsildən-nəsile ötürürlərdi. Onlar, cəmiyyətdə davranış normalarını formalasdırıv və onu idarə edirdi. Əksər insanlar da bunun normal olduğunu düşünürdülər. Halbuki bu, insan hüquqlarının en kobud tərzdə pozulması hali idi. İlahi dinlərin gelişinin əsas səbəblərindən biri də bu idi.

Bütün ilahi dinlər öz ilkin variyantında, yəni ilahi vəyhələri insanlara çatdırın peyğəmbərlərin dövründə qadın azadlığı məsələsini gündəmə getirmişlər. Əslində, bütün peyğəmbərlər monarchiya rejimlərinə qarşı çıxan inqilabçılar kimi ilk feministlər olmuşlar. Dünya tarixinde en böyük feminist inqilab VII əsrde Muhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən həyata keçirilmişdir. Bu fenomen inliyədək tədqiq

kali bir nəsil yetişdirirlər. Bu nəsil, piramidanın mahiyyətini təşkil edən mexanizmi anlayır və ona təbe olmaqla imtina edir. Onda nə baş verir?

Deməli, qadınların erkən evliliyi və təhsildən yayınması, monarchiya sisteminin iyerarxik-patriarchal piramidasının başında dayanan dini və siyasi elitanın siyasi-iqtisadi mənafeyinə xidmət etmişdir. Məhz onlar qadınların azadlığı və təhsil almaları uğrunda mübarizə aparan peyğəmbərlərin dinlərinə və fikirlərinə təhrif etmiş (onların "davamlıları" bu gün də eyni işi görürər), insanları dini-siyasi və ya sosial-siyasi ideologiyalarla öz təsiri altında saxlamağa çalışmışlar." Bunları bəşəriyyət tarixində bir neçə nümunə ilə müşahidə etmək olar. Qədim dünəninin en nehenglərindən olan Roma imperiyasının cəmiyyət tarixini iki qismə bölmək olar: e.e. I əsrədək olan dövr və ondan sonrakı dövr.

1. Qədim Roma e.e. I əsrədək olan dövrde qlobal bir imperiyaya çevrilməsə də, artıq güclü bir respublika dövləti kimi tanınmışdır. Onun vətəndaşları öz vətənpərvərlik, konservativlik, patriarchallıq və kollektivilik dəyərləri ilə seçilirdilər. Roma hüququnda qızlar üçün yetkinlik yaşı 12, oğlanlar üçün 14

sindəki cinsi münasibətləri qeyri-etik sayı, digər tərefdən, cəmiyyətdə zinanın qarşısını alırı. Bu adətlər, qadın və kişişilərin cinsi telebatlarının ödənilməsini məhdudlaşdırır. Mövcud durum, kişişilərin qadınlarla nikahdankeñar cinsi əlaqəsinə də məhdudiyyətlər qoyurdu. Cəmiyyətdə kişişilərin xəyanəti mümkün olduğu halda, qadınların xəyanəti ölümlü nəticələndirdi. Sosial normalar qadınlardan öz ərlərinə münasibətdə mütləq sədaqət tələb edirdi. Lakin bakirəlik ənənəsi və qadınları zina etmeye qoymayan adətlər, kişişilərin də zina etmək imkanlarını məhdudlaşdırır. Belə bir durumda, həm qadınlar, həm də kişişilər arasında gizli və açıq homoseksual ənənələr formalşamışa başlıdı. Roma hüquq ilə təsbit olunan konkubinat nikahı da bunun qarşısını ala bilmədi.

Qədim Romada (xüsusilə, Yunanistanda) oğlan uşaqlarının (əsasən, 12-20 yaşarası) cinsi həzz obyekti kimi istifadə olunması adəti tədricən genişləndi. Roma səhərlərində evli kişişilərin oğlan uşaqları ilə açıq şəkildə cinsi əlaqəye girmələri sosial normativeçərildi. Cəmiyyətdə homoseksual münasibətlərin küləvilişməsi qadınlara olan cinsi marağı daha da azaltdı. Bu, qadınlararası cinsi

münasibətlərin (lesbia) və fahişəliyin (hetera) artmasına şərait yaratdı. Cəmiyyətdə evdar qadınlara deyil, yalnız oğlan uşaqlarına və fahişələrə tələbat yarandı. Bunlar, cəmiyyətdə bir tərefdən homoseksuallığın, fahişəliyin artmasına, diger tərefdən, kişişilərin ailəyə, subayaların evlənməyə, ailələrin dağılmışına, qadınların uşaq doğmağa maraqlarının azalmasına səbəb oldu. Xüsusilə, səhərlərdə varlı və orta təbəqə nümayəndələri arasında bu hallar daha geniş yayılırdı. Seneka Roma bir ilde bir neçə dəfə əra gedən varlı ailələrin qadınları barede yazırı ki, "onlar əre getmək üçün boşanır, boşanmaq üçün əre gedirdilər."

Yuli Sezarın öldürülmesindən sonra hakimiyətə gelən oğulluğu İmperator Oktavian Avqust (yasadığı dövr: e.e. 63 - b. e. 19) çıxış yolu kimi, çoxuşaqlı ailələri mükafatlaşdırır, subayları isə, cəzalandırır istiqamətində fərmanlar çıxardı. Çünkü təbii artım səviyyəsi ciddi şəkildə aşağı düşmüşdü. Əslində, Avqust anlaşıdı ki, qadınların patriarxl sistemdən qurtulması və azad olması, imperianın süqtunu yaxınlaşdırır. O, doğuşun səviyyəsini artırmaq istəyən senzor Kvint Metellanın sözlərinə istinad edərək, bildirirdi ki, qadınlar dövlə-

tin varlığını təmin edən "zəruri şər"dir. Oktavian Avqust anlaşıdı ki, artıq evvəller olduğu kimi, qadınları patriarchal ailələrin himayəsində istismar etmək mümkün deyildir. Çünkü ailə qurumunun özü tənzələ etmişdi. Buna görə də, o, qərara geldi ki, nikah qurumu, ənənəvi olaraq, ailə başçısı olan kişiñin deyil, dövlətin himayəsinə keçirilsin və respublika quruluşu formal şəkildə saxlanaraq, bu təməl üzərində quldarlıq və hərbi diktatura sistemi (prinsipat) yaradılsın. İmperator, cəmiyyətdə nüfuzu aşağı düşən məbədin funksiyalarını öz üzərinə götürərək, özünü tanrı elan etdi. Beləliklə, həm dövlət, həm də tanrı olan imperatorun əmərləri mütləq karakter alırdı. Oktavian Avqust kişi və qadınlar üçün nikahi zəruri elan etdi və boşanmalara qarşı çıxdı. Yeni siyasi sistemde artıq insanların evlilik yaşı 20-25 yaşdan yuxarı qalxdı. Lakin səhərlərdə fərqli olaraq, əyalətlərə mövcud olan patriarchal ailələr daxiliində erkən evlilik adəti davam etdi.

Oktavian Avqustdan sonra hakimiyətə gelən Roma imperatorları da (Kaliqula, Neron v.s.) ənənəvi tanrıları (Yupiter, Mars) təhqir edərək, özlərini tanrı elan etdilər. Onlar, ənənəvi normaların əksinə olaraq, öz bacıları ilə evlənir və ifrat əlaqəsizliq nümayiş etdirirdilər. Bu normalar ali təbəqədən orta təbəqəyə qədər sırayət edir və tədricən, bütün cəmiyyətə yayılırdı.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**




Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

www.kivdf.gov.az



"Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir"



YAP Pirallahi rayon təşkilatının "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında bu mövzuda tədbir keçirilib

15 İyun Milli Qurtuluş Günü ilə bağlı Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında silsile tədbirlər həyata keçirilir. Növbəti tədbir "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən YAP Pirallahi rayon təşkilatının aparat rehbəri İlqam Əşkerov qeyd edib ki, Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir. "Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətə yenisidir. Mənəm ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyə müraciət edir, elə bizi gənclər olaraq, dövlətimizə, Cənab Prezidentimizə güvənir və hər zaman dəstek olmağa hazırlıq".

YAP Pirallahi rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazimov 15 İyun Milli Qurtuluş Günü münasibətə tədbir iştirakçılarını təbrik edərək, qeyd edib ki, bu gün Ulu Öndərin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir: "Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ötən dövrə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, əlkəməzin dünya dövlətləri arasında nüfuzu artırıb. Azərbaycanın qütbler arasında tranzit ölkəyə çevriləsi bu qədim diyarda siyasi düşüncələrin, elmī fikirlərin, mədəniyyətlərin və dini baxışların dialoqunun baş tutmasına şərtləndirib. Azərbaycanın sürətli inkişaf dövrü, məhz Milli Qurtuluş Günü ilə başlayıb. Ulu Öndər Heydər Əliyev ideyaları yaşayır dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əmin-amanlığı, sabitliyi, təhlükəsizliyi və eyni zamanda, Azərbaycanın xoşbəxt gələcəyini başa düşürük".

Rövşən RƏSULOV

ELAN

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Hacı İlyev Əlibala Habil oğluna 1997-ci ildə verilmiş M -V/- 004553 nömrəli mühərribə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

ses

Son sahifə

15 İyun

Gənclər ölkənin inkişafına töhfələrini verirlər

YAP Goranboy rayon təşkilatının gənclər birliyinin V konfransı keçirilib



Dünən Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının gənclər birliyinin V konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərzək, Ümümmilli Liderin əziz xatırmasını ehtiramla yad ediblər.

Konfrans öz işini Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirib. Konfransı YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq, YAP Gənclər Birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyaseti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər bir gənc, o cümlədən, Goranboy gəncləri dövlətin daha da qüdrətli olması üçün feallığını davam etdirir, əlkəməzin inkişafı və tərəqqisi yönündə ardıcıl addımlarını atır, töhfələrini verir". Elçin İsmayılov bildirib ki, gənclər öz Prezidentinin ətrafında daha da sıx birləşərək, Onun siyasetinə davamlı dəstəyini nümayiş etdirirler.

Konfransda YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri Həsən Şirinov hesabat dövrü ərzində rəhbərlik etdiyi birliyin gördüyü işlər barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ötən dövr ərzində, YAP Goranboy təşkilat öz sıralarını xeyli genişləndirib və bunun da əsas hissəsinə gənclər təşkil edir.

H.Şirinov bildirilib ki, hesabat dövrü ərzində 415 nəfər gənc YAP üzvlüyünə qəbul edilib və bütün bun-

lar da onu göstərir ki, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına əhəmiyyətli dərəcədə təkan verir: "Hər dəfə gənclər qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mənim gəncliyə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyə müraciət edir, elə bizi gənclər olaraq, dövlətimizə, Cənab Prezidentimizə güvənir və hər zaman dəstek olmağa hazırlıq".

Konfransda feal gənclərdən Cəfər Verdiyev, Mətanət Hüseynova hesabat məruzəsi ətrafında çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi



dövlət-gənclər siyasetinin əhəmiyyətindən behs ediblər.

Konfransda rayon İH başçısı Məhərrəm Quliyev çıxış edərək, qeyd edib ki, müasir və müstəqil Azərbaycan dövləti öz ardıcıl nailiyyətləri ilə, istər regionda, istərsə də beynəlxalq aləmdə yüksək səviyyədə ali mövqeyini və nüfuzunu bütün istiqamətlərdə dünyada sübütə yetirib. "Ölde edilən nailiyyətlərin hər biri ölkəmizdə yaranmış sabitliyin təntənəsidir" deyə Məhərrəm Quliyev qeyd edib.

Çıxışlardan sonra konfransda təşkilatı məsələləre baxılıb. 15 nəfərdən ibarət şura üzvü, 9 nəfərdən ibarət isə idarə heyəti seçilib. Muradova Nuranə Elbəy qızı YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri, Cəfər Verdiyev və Fəridə Əliyeva isə YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədr müavini seçiliblər.

Sonra YAP Gənclər Birliyinin konfransında iştirak edəcək gənclər müəyyənəşdirilib. Konfransın sonunda YAP sıralarına qəbul olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Rövşən RƏSULOV

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

**Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**